

Rafael Hüseynov



# SİLVAN ŞAHİN İMAM

Mirzə Fətli vətənbəxanının  
əməcələrinə -

Rafael

26.VII.2012

Ram

Ar 2012  
762

# Rafael Hüseynov

## Sirvan Şairləri


Xaqani Şirvani

İmadəddin Nəsimi

Seyid Əzim Şirvani

Mirzə Əlakbar Sabir

Abbas Səhhət



19.07.2012  
M.F. Axundov adlıma  
Azərbaycan Milli  
Kitabxanası

ARX/V

93852

Ş15(2-Az)1

Azərbaycan Milli Elmlər Akademiyası

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi  
Elmi Şurasının 11 yanvar 2012-ci il tarixli (Protokol № 01)  
qərar ilə çap olunur

Rafael Hüseynov. Şirvan şairləri.

Bakı, Elm və Təhsil Nəşriyyatı, 2012, 108 sah.


Azərbaycanın qədim və zangın ədəbiyyat tarixində bir sıra məktəblər mövcud olmuşdur. Bu ədəbi məktəblərin bir qismi Nizami Gəncəvi, İmadeddin Nəsimi, Məhəmməd Füzuli və digər klassiklərin şəxsiyyəti və yaradıcılıq ırısının təsiri ilə ortaya çıxmışdır, bir hissəsi da ölkənin əraziisindəki müxtəlif bölgələrdə fəaliyyət göstərən ədəbi məclislərin vəsiatilə meydana gəlmışdır. Tarixin Təbrizda, Gəncəda, Şirvanda və başqa bölgələrdə yaranan ədəbiyyat məhiyyəti etibar ilə bütöv Azərbaycan ədəbiyyatının ayrılmaz parçaları idir, eyni zamanda bu məktəblərin hər birinin müəyyən fərqli xüsusiyyətləri və s. gözəllikləri də vardır. Şirvan erkan orta əsrlərdə Azərbaycanın başlıca markazlarından birinə çevrilməyə başlamışdır orada elm, mədəniyyət, ədəbiyyat da güclü inkişaf yoluna qədəm qoymuşdu.

Təqdim olunan kitabda Azərbaycan ədəbiyyatının olmaz klassikləri sırasında əbadi yer tutan və əslən Şirvandən çıxmış, Şirvan ədəbi məktəbinin ənanalarını yaradıcılıqlarından davam və inkişaf etdimiş söz ustalarından bahs edilir.

4603000000 qrifli nəşr  
N098-2012


© Nizami muzeyi. 2012

UOT 821.512.162-09 [653]



Tarixin müxtəlif dövrlərində Azərbaycanın əraziləri artıb-azalıb, iqtisadi və inzibati mərkəzləri dəyişib, bir neçə dəfə paytaxt bir şəhərdən digərinə keçib.

Ayn-ayn dövrlərdə Şirvan iqtisadi və inzibati mərkəz də sayılıb, Cənubi Qafqaza səfərə çıxan, Azərbaycana galən səyyahlar ilk növbədə



Şamaxını görməyə tələsiblər, bir müddət Şirvanın baş şəhəri Şamaxı paytaxt da olub. Tarix çox şeyləri dəyişib. Ancaq ıstisnasız olaraq bütün dövrlərdə Şirvan və onun əsas şəhəri Şamaxı yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə mədəniyyətin, elmin, ədəbiyyatın ən



mühüm mərkəzlərindən və paytaxtlarından biri kimi qalıb, an çətin zamanlarda belə burada böyük alımlar, qüdrətli şairlər, misişlər musiqicilər yetişib. Hələ VII əsrдə alban salnaməçisi Musa Kalankaytuklu "Ağvan tarixi" kitabında Şirvanı əhatələmiş dağlar və meşələrin füsunkar mənzərələrindən, tükenməz təbii sərvətlərindən

Orta əsrlər bazar  
Rəssam: Vasil Dubrovin

Orta əsrlər madrasəsi  
Rəssam: Baba Əliyev

maftunluqı bahs edirdi. Sonralar həm arab və farsdillii salnامacılar, həm da Şirvana təşrif gətirmiş Avropan diplomat, tacir və coğrafiyaşunasları Şirvanın zenginliyini ayrıca vurğulamışlar. Lakin hamisinin ortaq düşüncəsi bu nöqtədə birləşib və indi – XXI əsrin əcələnləndən baxarkən bu həqiqət bir daha aşkar duylular ki, bütöv tarixi boyunca Şirvanın ən müstəsna, ən üstün sarvəti onun insanları, istedadlı yaradıcı şəxsiyyətləri olmuşdur.

XII əsri Azərbaycanın tarixindəki "qızıl əsr" adlandıranlar yanılmırlar. Bu əsrdə Azərbaycanın



Nizami Qızıl Arslanının yanında  
Rəssam: Sadig Şərifzadə, Böyük Nizami Muzeyində

dörd bucağında güclü tərəqqi yaşanır. Gəncə, Bərdə, Beyləqan, Bakı, Naxçıvan, Təbriz, Ərdəbil, Darband sürətli inkişaf edir. Amma ən ciddi tərəqqinin mərkəzi Şirvansahlann yerləşdiyi ərazilər və dövlətin paytaxtı Şamaxı idi. Ədabiyat və mədəniyyət Şirvanda elə ətək səviyyədə idil ki, burada yaranan elm və sənat Yaxın və Orta Şərqi başlıca meyar kimi qəbul edildi.



Xaqani və Nizami  
Rəssam: Nacəfqulu


Əbulələrin "məlik işşüər" - "şairlər başçısı" olduğu  
Şirvansahlar sarayında  
təkicə XII əsrdə  
fəaliyyət göstərmiş  
dini şairlərin möqəddəsi o  
qədər çox idi ki, bu  
adalar bir xalqın bütün  
adəbiyyat tərkibini  
bazamaya da bəs  
edardı.  
Xəzəni Şirvani, Fakki  
Şirvani, İzzəddin  
Şirvani, Qılıyəsəddin  
Şirvani... Amma  
Gəncədə ad-sarı  
Qafoqlardan Mərkəzi  
Asiyaya, İrandan  
Hindistana qədər  
yayılmış Nizami da,  
onun qardaşı Qələm  
da, Nizamının məktəb  
yoldaşı, nəşrin məsləz  
ustası Əbübəkər  
Xosrov ibn al-Ustad  
da, atratına in bir  
destə şairə və  
müsiciləri toplayaraq  
orta əsrlərdə dünyəde


Nizami və Azərbaycan adəbiyyatı («Nizami  
ve dünya mədəniyyəti» səlyasından)  
Rəssəm: Oqtay Sadıqzadə



Xəzəni həbs arafasında  
Rəssəm: Əyyub Məmmədov

mövcud olmuş ik  
şairələr məclisini  
yaratmış, zərif rübabları  
müellifi Mahsəti xənim  
da adəbiyyat fazasında  
idilər. Beyləqanda  
parlımış gənc  
Mücəddin özü həla  
doğma şəhərindən  
kanara bir addım  
atmamış vətəndən  
uzaqlarda tanınıb  
sevildi. Naxçıvanda  
möhəşəm memarlıq  
abidələri ucaldan,  
sağkan yaradıcılığı  
məktəbə çevrili  
Əcəmi ham da şair idi,  
onun çevrəsində,  
eləcə da Atabaylar  
sarayında bir qatar söz  
xindən yəzib-yaradırdı.  
Həmin əsrdə Təbrizde  
adəbi hünarələr  
göstəran və adən  
tarixdə həmişəlik qalan  
görkəmlili qəlam  
sahibləri onlara idil.  
Amma birinci il Şirvan  
saxlayırdı. Ən məşhur





şairler də Şirvansahlar  
sarayındaki şeir  
yanışmalarına dəvət  
olunması şərəf  
bilirdilər, Şirvan  
şairlərinin dillərdə  
əzber olan şeirlərinə  
nəzirələr – bəyənilən  
benzətmə və  
cavablar yazmaqdan  
iftixar duyurdular.

Xaqani Şirvanini  
(1126–1199) – dünya  
adəbiyyatının  
korifeyleri cərgasına  
qoşulan, şeirləri bir  
çox dili tərcüma  
edilmiş şairi nişan  
veren bu ikì kəlmədə  
onun əsl adı yoxdur.

"Xaqani" şairin  
texəllüsü (yəni  
xaqanlar, hökmədarlar  
zümərəsinə mənsub  
olan), "Şirvani"  
nisbəsidir (yəni  
doğulub boy-a-başa  
çıtdığı yerin ünvanı).  
Onun əsl adı İbrahim  
olub – İbrahim Əli


Xaqani əmisi Ömer ibn Osman'dan dərs alır  
Rəssam: Oqtay Sadıqzadə

Nəccar oğlu. Atası dülər,  
anası toxucu, xalçacı idi. Bir  
quru taxtadan, digəri cansız  
saplardan insanı vəleh edən  
dir, gözoxşayan əl işləri  
yaradıcıdı. Bu saya insanların  
sada pəşələrinin əsas qayesi  
övladılarına da keçdi. Balaca  
İbrahim də ata-anası kimi  
gözəlflik yaranan oldu. Amma  
onun yonub hamarıladı,  
cılaladığı təxta deyildi, onun  
toxuduğu xalçalar sapdan  
hörmüldü. O, söza bağlı idi  
Bu da sebebəsiz deyildi. Çünkü  
ilk derslerini zamanasının  
böyük alımı, tabibli olan emisi  
Kafiyəddin Osman oğlundan  
almışdı. Taxallüsündə  
"hökmdar" sözü olsa da,  
Xaqani manşayına görə da,  
əqidəsi baxımdanı və  
yeşadığı hayat tarzı ilə de əsl  
xalq adamı idi. Bunu bir  
şəirində özü de təsdiqləyib:

İstamiram adımı  
çəqisnələr Xaqanı,  
Men yoxsular şair  
Xalqaniyem, Xalqanı.



Xaqani həbsde  
Rəssam: Büyükağa Mirzazadə




"Xaqan" – hökmdar ve "xalq" – el-oba, millət sözleri bir-birinə səslənişcə yaxındır. Amma aşıb-dاشan istedadına görə ləp gənc yaşlarında saraya davat edilmiş Xaqanı tezliklə bu iki anlayışın bir-birindən nə qədər uzaq olduğuna şahid kəsilmədi. Səsini qaldırınca, narazılıqları dila getirən kim onu zindanə atmışdır. Bu işə səbəb olmuşdu ki, Xaqani Azərbaycan adəbliyatında ilk dəfə olaraq "Həbsiyyə" adlandırılan mahbas şeirlərini yaratsın.

Lakin Xaqanıya əbədi şöhrət getirən yalnız o şeirlər deyil. O, sözün xaqanı, şeir mülkünün hökmdarı idi. Şərqiñ yüzürlərə şair qasıda janrındə özünü sınayıb.

Lakin bu yolda Xaqanının nail olduğu söz zərgərliyini təkrarlamao, yaxud ötüb keçmək heç kimə qismət olmayıb. Onun felsefi qasidələri yalnız Şərqiñ adəbliyatının deyil, Şərqiñ felsefi fikrinin də an qiyəmtli nümunələri mərtəbəsindədir. Onun "Təhfət ül-İraqeyn" – "İki İraqın töhfəsi" əsəri yol

qeydləridir. İraq saferinin təessüratıdır. Amma bu əsar ham Şərqiñ poeziyasında ilk poema, ham da birinci mənzum sayahatnamədir. Xaqanı saferi boyu gördüklerini təsvir edir, hardan onu nostalji xırı, ailəsin, nəslini-kokunu, azizlərini anır. Bir başqa da bu yolu keçib eyni hisləri yaşaya bilardı. Lakin Xaqanının basiratlı gözleri sıxı insanları ilk baxışdan görmədi. Çok gerçəkləri sezəmk, inqil təfakkürü an adı həqiqatlarda derlin fəlsəfələri izləmək gücündə idi. Ve bir də onda tələyin seçdili, nadir şəxsiyyətlərə emməq etdiyi duydularını, düşündüklerini heç kəsin bacarmadığı maharətə ifadə etmək qabiliyyəti vardi. Ona görə də Xaqanının "Təhfə"si – insaniğa hadiyyəsi sekdiz əsr qəbaq olduğu kim, bu gün də təzədir, ərzulanandır.

Xaqani Medina xərabələri çərçivəsində  
Rəssam: Salam Salamzadə



Xaqani Sirvani  
Həykəltəraş: Elçan Şamilov, Əhməd Səlikov

Bir başqa görüm búcağından baxsaq, Xaqanının hər şeiri də, əslində, onun bizləre maktubudur. O maktubları da bir dəfə oxumaqla kifayatlanmak olmaz. Har dəfə yenidən oxuduqca Xaqanı biza yeni mətbəbləri piçildiyacaq, ürəyinən indiyəcən açmadığı yeni sırlarıñ faş edəcək. Dahilərin maktubları heç vaxt köhnəlmir və həmişa təzə nəsə deyir. Biz də o məktublardan öyrəna-öyrəna yaşa dolduqca baxdıqlarımızı daha çox və dəqiq görmək, oxuduqlarımızı, eşitdiklərimizi daha köklü dərk etmək vərdişlərini qazanarıq.



Xaqani Tabrizda  
Rəssam: Kamil Nacəfov




Xaqani  
Heykəltərə: Qonmaz Sücəddinov

Xaqanının ovladları olub. Amma onun nəslindən kimin qaldığını heç kəs bilmir, belə, o nasıl genetik davamlı olanların özləri də bilmir. Səkiz asr belə həqiqətləri unutmaqcun yeterli vaxtdır. Lakin Xaqanının daha etibarlı ovladları da var – onun həmişa cavan və müdrik qalan şeirləri.

Azərbaycanın bir paytaxt şəhəri – Şəhərxanı doğulmuş Xaqanı yurdun digər paytaxt şəhəri – Təbrizdə dəfn edilib. Şəirin məzarı oradakı "Məqbarət üş-şüərə" – Şairlər qəbiristanındadır. Bu müqaddas məzarlıqda dəfn olunanların hamisi tarixdə iz qoymuş alimlər, şairlər, sanət adamlarıdır. Vaxtılık islam heykal düzəltməyi yasaq etmişdi və səfərcə bu, kufər sayılırdı.

Həmin şərəflili məzarlıqda indi Xaqaniye abida



Xaqani xəstə Beyləqanının yanında  
Rəssam: Məral Rahmenzadə

ucaldılıb. Xaqanının digər heykəli ata yurdu Şamaxıdadır. Xaqanının bir başqa heykəli Bakidadır. Amma onun en azamatlı abidası sözünü sevan və yaşadan insanların üreyindədir.

Şirvanın daha bir dahisi –  
Seyid Zülficar

(1194–1304) gerçək hayatı bir əsrden çox yaşadı. Onun həmyerilisi Fələki İsa (1126–1159) vur-tut 33 il ömür sürdürdü. Amma bu gün o da sağdır, bu da, Zülficar Azərbaycan ədəbiyyatının en çoxdillii şairidir. Bir avtobiografik qəsldəsində "Altı dildə şeir və nəşr yazıram" deyir. Fəlakinin elmə halalıq ballı olan irsi farscadır, amma türk və arabca da əsərləri olub. Lakin Zülficar da, Fələki da, əslində, birçə dildə yazıblar – insan dilində. İnsan ruhunun açannı tapa bildiklərinə, hansı dildə yazmalanından

asılı olmayıaraq, hər kəslə öz dilində danışa bildiklərinə görə onlar olməzdirlər. Çünkü əsrlər önce olduğu kim, bu gün də hər bimizlə danışmağa qadır, ənşiyətə girməyə hazırlıdır. XIII əsrin şairi Molla Qasim Şirvani həm də ozan idi. Onun şeirlərinin ləp az qismi indiyə salamat çata bilib. Həmin şeirlərdən birində Molla Qasim sırdaşı Yunus İmrə ilə şeirləşir. Söz yarışına çıxırlar, deyişirlər, onun sözü bundan gözel, bunun sözü ondan göyçək. Ancaq Yunus İmrənin bir etiraf bəyti də var ki, Molla Qasimin məharətinə şahid durur. O misralarda Yunus İmrə öz-özü ilə danışır, həmisişə başqalarına öyünd veren Yunus bu dəfə öz başına ağıl qoyur:



M.F. Axundov adası  
Xaqani Gürçüstəndə  
Rəssam: Elçin Aslanov

Xaqani Gürçüstəndə  
Rəssam: Elçin Aslanov

Darvış Yunus, sözünü  
ayır-büryü söyleme,  
Bir Molla Qasim gelər,  
sözünə seyqəl çeker.

Demək, Yunus kimi ustadlar ustadı  
Molla Qasimdan ehtiyat edmiş, ona bir müəllim kimi baxmış, özünü ele yazmağa sahərber edilmiş ki, günlərin birində bu şeirləri Molla Qasim oxuyacaq olsa, ona irad tutmasın.

Yunus İmra bir başqa şeirləndə "Məndə bir men vərdir məndən içəri" söyləyir. Molla Qasimin 1920-ci illərdə klassik Azərbaycan şeirlərinin bir çox incilərinin xilaskarı Salman Mümtaz tərəfindən toplanaraq nəşr edilmiş qoşmaları və təcnislərin mütləqə edərən həmin satırların içərsində, bətrində yalnız şair və aşiq Molla Qasımi deyil, bir mütəfəkkir, sufi şeyxini da tapır. Əslində, Molla Qasim da, Yunus İmra də, XIII-XIV yüzillərin bir çox başqa söz ustaları da ilk



Fakıhlı Şirvani  
Rəssam: Salam Salamzadə

Zülfüqar Şirvani ve Hüseyneddin Xadı  
Rəssam: Oqtay Sadiqzadə

növbədə filosof, sonra şair idilər. Şeir də onlara baxışlarını, məsləklərinin insanlara aşılaması, cəvralarına daha çox tərəfdarlar toplamaqçun gərək idi. Şairlik istədiyi quvvəti olan filosofların bir üstünlüyü da onların an qəliz düşüncələri səda bir dilla ifadə etmə bilməli idı. O baxımdan, balka də, an qədir, an çatılmaz olan Seyid İmadeddin Nəsimi idi (1369-1417). Şirvanın yetirdiyi şairlər silsiləsinin bütün dövrlər üçün an otulmazlarından olan Seyid Əzim Şirvani vəsiyyət etmişdi:

Mən öləndə  
"Şaxəndən" da basdırın,  
Çünki onun şahid-i  
Xəndanı var.


"Şaxəndən" Şamaxıda bir  
məzarlıqdır ve  
vəsiyyətinə uyğun olaraq  
Seyid Əzim elə orada  
dəfn edilib. Bu  
vəsiyyətsə təsadüfən  
edilməmişdi. Şah Xəndan  
Nasının qardaşı və  
məsləkdaşı idi.  
Şərqi tarixindəki ən  
mütəşəkkil falsafi  
cərəyanlarından və içtimai-  
siyasi hərəkatlardan  
birinin – hürufiyyin  
önderlerindən olmuş,  
şəirlərində Azərbaycan  
dilinin saflığı və  
dərinliyinin təkrarsız  
aləmini yaratmış Nasının  
məzəri isə vətəndən  
uzaqlarda – Haleb  
şəhərindədir.



1417-ci ildən altı əsr  
ötəndən sonra, XXI əsrin  
başlanğıcında Haleb  
şəhərinin rəsmiləri  
Azərbaycan xalqından  
üzr istədilər.  
İnsanlıq tarixinin an böyük  
günahını töredənlərə  
başqlanı olmuşdu.  
O mündiş ilə Haleb  
şəhərində şair Nəsimini  
diri-dirisi dərisini soyaraq  
qətlə yetirmişdilər.  
Yenilməzliyinə, amalları  
uğrunda ardıcıl və  
başşazə  
mubarizələrinə görə.

Məndə siğar iki cahan,  
Mən bu cahana  
siğmazam.

Bu Nəsimi sözlərində  
nəbz kimi onun  
keşməkeşli hayatının və  
ilahi yaradılığının ən  
dürüst qiyməti cirpinir.  
Həssas şair qəlbində,  
ağlı alım qafasında,  
əslində, iki də deyil, çox-



çox dünyaları daşyan Nəsimi kimı nəhəng bu  
balaca dünyaya neçə sığa bilar?! Belə  
mohtəşəmlərin yuvası Kainat, omur  
müddəti əbediyətdir.

Tacrübəli akińcılarda torpağı dincə qoymaq  
adəti var. İki il dalbadal taxıl akdikləri əraziyə  
növbəti ilde, görürsen ki, dan, ya çəltik  
sapırflar, ya bir il heç nə əkmayıb, torpağa  
nafas darib yorğunluğunu çıxarmaq,  
istirahət edərək təzə qüvvə yığmaq  
macəli verilir. Şirvanda da belə olub,  
başqa yerlərdə de. Amma Şirvanın  
şəhərlərinin fasılı etməsi, ləp kiçik  
zaman üçün de susması  
olmayıb. Şairlər daim qəlamı  
əlinde, iħhami koksundə  
sözün qulluğunda sərvəxt  
dayanıblar. Har əsrə də  
mütlöq zirvə  
sanatkarlar yetişib.

Ana dillində və farsça nə  
qədər mahir olmasına  
qəlam yadigarları  
əciciça təsdiqləyən

Bədr Şirvani  
(1387-1450) bu

qəfişəndən. Təzkiraqı  
Dovletşah Samərqəndi  
onun yaradıcılığını yüksək  
qılıymetləndirərək yəzdi.




Nəsimi Bədrə həftənəm hədəfəndə  
Rəsulova, Asaf Cəfərov

"Bədr xoşsöhbət və maraqlı şəxs idi. Şirvanda və ona tabe olan yerlərdə bir neçə il  
şairlərin başçısı olmuşdur".

Bu da bir tələdir. Şirvanda və onun ətrafında öndə gedən, hörmət bəslənan, əsərləri  
köçürüüb yayılan Bədr Şirvani sonra unudulur; "Divan"ını da gördüm deyən olmur. Bir də  
vəfatından beş əsrden də artıq vaxt sovuşandan sonra təzədən qayıdır. Şeirlərinin  
külliyyəti tapılır, nəşr edilir və Şirvanın daha bir əzəmatli şairi yeni omrunu başlayır.

Amma kim bilir, hələ nə  
qədər Bədr Şirvanıların  
hənsi əlyazma  
xəzinələrindənə gizli  
qalmış "Divan"ın öz  
qayıdış növbəsini  
gözləyir...

Şeir tarixin yollarında səfərə  
çixmiş səyyah kimidir. Gec-  
tezi var, haçsana mütəqə  
çatmali olduğu ünvanı tapır.  
Hələ tanımadığımız  
unudulmuş şairlərin  
hamisindən bir-bir mütəqə  
galib çatacaqları ünvan  
bəllidir – o ünvan biziş,  
bizişdən sonra galənlərdir.  
O ünvan dilindən və  
milliyatından asılı  
olmayaraq sözü dünyanın  
ən ezzət neməti sayanlardır.  
Amma Şirvanın elə  
gerçəkdən peşəkar səyyah  
olan seçkin balaları




Nasreddin Hoca'nın  
arab əlifbasının  
harfləri ilə çəkilmiş portretlər  
Rəsəm: Elif İsmayıldı



Zeynalabdin Şirvani

da yaşayıb. Hacı Zeynalabdin  
Şirvani (1780–1837) ömrünün 40  
ilini yollarda keçirdi. Amma bu,  
səda gəzmək deyildi, əlim  
Bəziziydi. Peşəkar tarixçi, etnoqraf,  
coğrafiyaçı, filosof,  
ədəbiyyatşunas olan Hacı  
Zeynalabdin Yaxın və Orta Şərqi  
ölkələrini, Hindistani, Seylonu,  
Indoneziyanı, Həbaşistanı, Orta  
Asiyani əzizlər dolaşdı və yazdı.  
"Riyaz üs-sayaha" – "Cənnat bağı  
sayahəti", "Hədayiq üs-sayaha" –  
"Sayahət bağları", "Bustan üs-  
sayaha" – "Sayahət gülüstəni" kimi  
sanballı sayahətnamələr hamim  
səfərlərin yadigarıdır. Və Hacı  
Zeynalabdin ham da şair idi.  
Onun "Təmkin" taxellüsü ilə  
yazdığı şeirlərindən ibarət  
"Divan"ı da qalır.  
XIX əsrda Azərbaycanda ədəbi  
mədəni hayat yeni dövrün  
diktasıyla coşqun inkişafına  
başlamışdı. Azərbaycanın hər  
səmtində ədəbi məclislər  
yaranırdı. Gəncədə və Tiflisdə  
Mirza Şəfi Vazehin rəhbərlik etdiyi  
"Divan-i hikmat", Quba'da  
Abbasqulu Ağa Bakşanovun



Zeynəddin Şirvani  
Rəssam: Telşüt Sadıqzadə


başçılıq etdiyi "Gülüstan", Naxçıvanda Fəqir Oqqubadının idarə etdiyi "Əncüman iş-süəra", Lənkəranda Mirzə İsmayıllı Qasırin rəhbəri olduğu "Fövc ül-fusəha", Qarabağda Xurşidbanu Natəvanın qurduğu "Məclis-i üns" və Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclis-i Fəramuşan", Bakıda Məhəmmədəğa Cürminin yaratdığı "Məcmə iş-süəra" müəyyən mənada dövrün yazıçı birlikləri idi. Bu adəbi yığnaqların ən sanballısı, tərkibcə ən mötəbəri isə yenə Şamaxıda idi. Şamaxıdakı "Beyt iş-safa"ya üç dildə şeir və nasr əsərlərinin müəllifi, yenilikçi yaradıcı, Şamaxıda dini temayüllü ananəvi Şərq məktəbi avəzine yeni Avropanı təqdim etmək istəyən, Azərbaycanda jurnalistikannın beşliyə başında duranlardan olan Seyid Əzim (1835–1888) rəhbər idi. Amma orada dörd dildə – azərbaycanca, farsca, ərəbcə və fransızca şeirlər yazmış Mirzə Nasrullah Bahar (1834–1883) da vardi. Orta əsrlərdə Azərbaycan şairlarının,

o sıradan şirvanlıların əksəri üçdilli idi. Ana dilindən başqa fars və ərəbcəni bu dillərdə şeirlər yazacaq qədər selis bilirdilər. Lakin artıq XIX əsr idil və yeni əsr yalnız Şərqi yox, həm də Qərb olğası olan, yalnız Asiyaya deyil, həm də Avropaya aid olan, özündə iki fərqli mədaniyyəti heyrətlə bir əhangdarlıqla birləşdirməyi bacaran Azərbaycanda fransızca, rusça yazan ədiblər də meydana çıxmışdır. Lakin həm Şərqi dillərində, həm də fransızca əyni maharətlə şeir yaza bilmək şəriksizliyi tek Mirzə Nasrullah Bahara nəsib olmuşdur.

Bu məclisdə beş dil bilən, mükəmməl şəkildə manisədışı o dillərdən dördündə – türk, fars, ərəbcədən başqa rusca



Xen və dehən  
Seyid Əzim Şirvanının sefəri üzrə əsəri  
Rəssam: Kazım Kazımkəzadə



Seyid Əzim Şirvanî  
Heykəltəraş: Akit Əsgərov

da şeirlər yazarı Mirzə Nəsrullah Dido (1797-1870) də vardi. Bu məclisdə Azərbaycan milli musiqi ifaçılığı tarixində yekdiliklikə zamanasının en ali sənətkar kimi dəyərləndirilən şair, xanəndə, bəstəkar Mirzə Məhəmməd Həsən (1851-1917) də vardi. Seyid Əzim Şirvanının xidməti yalnız Azərbaycan ədəbiyyatının qiymətli örnəkləri olan lirik və satirik şeirləri yaratması deyil. "Beyt üs-safa" ədəbi məclisində və dərs dediyi məktəbdə o, XX əsrin başlanğıcında Azərbaycan ziyalılığının en qabaqcıl xadimlərinə çevriləcək, millətin dırçalış tarixinin şanlı vərəqələrinə möhürünlərini vuracaq gənclərin iri bir nəslini yetişdirdi. İngilis, fransız, alman və digar Avropanın dillərinə təyləqli seviyyədə tərcümə edilərsə, heç şübhəsiz, dünyadan an qadir satirkərindən biri kimi hər ölkədə etiraf ediləcək ədəbi qüdrətə malik olan Mirzə Ələkbər Sabir da Seyid Əzimin şəgirdi idi.



Mirzə Ələkbər Sabir Seyid Əzim Şirvanının məktəbində  
Rəssam: Dəvud Kazimov

Cəlil Məmmədquluzadənin yandırduğu vətənsevərlik ocağının çevrəsinə dövrünün an istedadlı və an casarətli qalam sahiblərini toplayaraq 1906-ci ildə nəşr etməyə başladı, yalnız Azərbaycanın deyil, bütün regionun və Şərqiyanın an ağırlı problemlərindən satirik dillə bəhə edən "Molla Nəsrəddin" jurnalının en çox oxunan və an sərt həqiqətlərdən o vaxta qədər banızəri olmayan təsirli, sırayətedicili uslubda yanan müəllifi Sabir idi. Sabir bəyan edirdi: "Şairəm - dövrümüzün aynasıym". Doğrudan da, onun "Molla Nəsrəddin" toplusunda darc olmuş və sonradan "Hophopnamə" adı altında bir kitabda qoşmuş şeirləri XX əsrin əvvəlinin an qaranlıq künclərinə işq salır, coxlarının görüb yanından keçdiyi həqiqətləri kədərlər və kinayəli gülüşlə necə varsa, eləcə da aks etdirir. Sabirin müasiri və dostu, görkəmli maarifçi, tərcüməçi, şair Abbas Sahhat ixtisasla həkim idi. Sabir həkim deyildi, o, həyatını təmin etmek üçün sabun blişirib satırı. Amma bu ikilə millət fədaisinin və böyük şairin ırsını və ömrü yoluunu müqayisə edəndə başqa bir fəlsəfəyə

gəlib çatırsan – inanırsan ki, yalnız Səhət yox, elə Sabir də həkim idi, inanmaq istəyirsən ki, yalnız Sabir yox, elə Səhət də sabunçu idi. Millətin düşüncəsindəki gerilik izlərini yuyub təmizləmək, vətənin yaralarına çərə tapmaq, doğma xalqını aqidəcə, manəviyyatca daha sağlam etmək onların hər ikisinin ümdə amali idi.

Dünyadakı 11 iqlim qurşağının 9-u Azərbaycandadır. Ona görə bu ölkənin tabiatı belə rəngarəng, belə füsunlardır. O iqlim qurşaqlarından hansılsa olmasa da, Azərbaycan öz bənzərsiz gözəlliyini hifz edərdi. Lakin müxtəlifliyin vəhdəti də bu yurda və onun insanlarına əlavə yaraşq və güc verir.

Son min ildən artıq zaman içərisində Şirvanda o qədər mahir söz ustaları, sənət adamları yetişmişlər ki, başqa bölgələrdəki sənətkarları nəzərə almasaq belə, yalnız Şirvanlıların



Seyid Əzim Şirvani Nizamının qəbirində  
Rəssam: Təgrül Sadigzadə

varlığı ilə Azərbaycan Yer üzünün ən möhtəşəm poeziya ölkələrindən biri kimi qəvrənardı. Lakin bu da Azərbaycanın əyni bir saadətidir ki, Şirvanda hər qarışda qaynayıb çıxan saf bulaqlar kimi, yurdun da hər qarışında bütün zamanlar boyu yen-yenli istedadlar yaranıb, yaranır və əlbəttə ki, gələcəkdə də yaranacaq. Bunca dərinə işləmiş köklərin yeni budaqları, yeni pöhrələri törəməyə bilərmi?! XII əsrda yazdığı inca şeirlərlə hətta "şairlər xaqanı" Xaqanını də mat qoyan, astronom olduğu üçün özüne "Fələki" – "Göylərə maxsus olan" taxellüsünü götürmüş Fələki Şirvani hər gecə ulduzlan seyr edə, tədqiqlər aparamış. Fələki üçün ulduzlar yalnız Göydə yox, həm də Yerdəydiłər. Sağindakı solundakı hər insan onun üçün sonsuz bir ələm, ayrıca bir ulduz idi. Fələki şeirlərində Yer ulduzlarının könül dünyasını aşasdırırdı.



Mirza Əlikber Sabir  
Rəssam: Nəcəfqulu

Gecalərə başlayırdı Göydəki ulduzların gizlincərini aramağa.

Məxazların təsdiqləməsinə, Falekinin ulduzların yerleşməsi, hərəkəti və Yerə təsirlərindən bəhs edən rəsəsi da varmış və hələ o dövrlərdə Şamaxıda ulduzunas alımları birləşdirən bir mərkəz de mövcud olmuş ki, orada elmi həyat qaynayırmış.

Bu gün də Şirvanda yeni şairlər yeni şeirlərini yaradırlar. Bu gün də Şamaxıda rəsədxana var. Bu gün də hər gecə alımlar Şamaxı dağlarında, Pirqulu zirvəsindəki teleskopdan səkkiz əsr əvvəl Falakinin etdiyi kimi, ulduzlara baxır, uzaq dünyaların sırlarını arayırlar.


Şirvan elə bu deməkdir. Azərbaycan elə bu deməkdir.  
O ulduzlarla bu ulduzların arası – Göydəki və Yerdəki ulduzların arası!



Bir-birinə bu qədər benzəyan yer və gəy ulduzları arasındakı neçə-neçə işq lindən üzün masafaları qısalınsa Sözdür.

İnsan qəlbinin darinlikdən an güclü teleskopla da seyr etmək mümkün deyil.  
Qəlam bunu bacanı,  
Hənsi dəha güclüdür – qəlam, yoxsa teleskop?

Səkkiz əsr əvvəl ham astronom, ham şair olan, ham qəlam, ham teleskopla işlayan Faleki  
bu suelin cavabını tapmamışdı.  
İndi də bu suelin cavabını bileri yoxdur.




Şeir müasirleri ilə  
Rəssam: Nadir Qasımov

Bu sual cavabsız qaldıqca isə Şirvanda hələ çox ulduzşunaslar, çox şairlər yaranacaq,  
Azerbaycan adəbiyyatının sovet repressiyalarının məsum qurbanlarından olaraq erkan  
söndürülmüş, amma işi heç vaxt kəsilməyəcək ilduzu Mikayıl Müşfiq demişkən:

Şair yeni-yeni sözlər bulacaq,  
Kainat olduqca şeirlər olacaq.

Yəqin, elə bu gəcə də Şamaxı rəsədxanasında şair ürəkli bir astronom növbəti dəfə  
özünə bu suali verir: "Hansi daha güclüdür?..."



# Xaqani Şirvani

## CƏMALƏDDİN MUSİLİ İLƏ GÖRÜŞ VƏ ONUNLA SÖHBƏT

O söz həkiminə oxuduqca mən,  
Bayındı şirimi təmiz ürəkdon.

O, sədəf ağızından səpdikcə gövhər,  
Elə bil dolurdu dürə dənizlər.

Həmişə çıxsa da dürələr dənizdən,  
Neçə durrənəni yaratdı sözən.

Dedi: Soruşuram, mənə söylə bir  
Əslən haralısan, de, ismin nədir?

Dedim: tələbəyəm, həm də sözbilən,  
Şirvan şəhərində doğulmuşam mən.

Xəlilullah olmuş dövründə atam,  
Deməli, əslində, xarrat oğluyam.

Bala kahasında xeyli oturdum,  
Zəka barmağımı illərlə sordum.

Dedi: Neca gəlib çıxdın İraqa?  
Nə üçün galmişsan bizim torpağa?

Dedim: oralara qılıq od vurdu,  
Çörəyi şirindi, suları şordu.

Füsunkar olsa da töbiəti çox,  
Lakin ağır keçir vaziyəti çox.

Orada lal axır sörin bulaqlar,  
Yanır, od püskürür hər yana dağlar.

Gördişin əlia o gözəl yerlər  
Cəhənnəmə dönmüş indi sərbəsər.



Nizami və Xəlilini Gəygölün sahilində  
Rəssəm: Büyükağa Mirzəzadə

Şəhərin üstündə ucalır vulkan,  
Orada neyəsin aqıl bir insan?

Oradan ki məni nəzər didirdi,  
İqbalmış İraqa çəkib götirdi.

Sən şaha bildir ki, bu qərib axşam  
Onun dərgahına galib çıxmışam.

Məni qəbul etsin, minnət et şaha,  
Doğru bir yol göstər o barigaha.

Dedi: Natamamsan, bil ki, hələ sən;  
Qayıt, o məqama layiq deyilsən.

«Mənəm, mənəm» deyib, öymə özünü,  
Həmişə müxtəsər eylə sözünü.

Cahildir özünü tərif edənlər;  
«Çox biliram» demə, bilsən də əgər.

Bos söz insanların abrimi tökürlər,  
Yalan şirlərin də bağlarını sökürlər.

Uzunçuluq iigid adamların da  
Bir dəfə dadına çatmamış darda.

Məntiqsiz, dəlilsiz yalan danışmaq  
Nadan adamların işidir ancaq.

Əgər tavus kimi özünü öysən,  
Xəcalət çəkərsən tavus kimi sən.

Görsə də əksini tuti aynada,  
Özünü tanıya bilməz dünyada.

Lakin öz-özünü görməyən zaman  
Daha da havasla danışar, inan.

Tərif xoşlaşa da əgər bizim şah.  
Bir söz sərrafıdır, yaxşı ol agha!



Fazılət xələti saralmaz, solmaz,  
Hər yeniyetməyə o, qismət olmaz.

Çoxu şərbət içər ədalətindən,  
Heyif ki, qədrini bilməz hər yetən.

Dəryanın yanında bir damla nədir?  
Sən heç, şahsa zəngin bir xəzinədir.

Bağlı xəzinəyə əlini atma!  
Yatmış əjdahani, gözlə, oyatma!

Az-az, təvazöylə danış sözünü,  
Döşüñə döyüb də öymə özünü.

Ustad qabağında əlibağlı dur,  
Körpə uşaq kimi dilibağlı dur!

Hər kim acidilli olsa, bil bunu,  
Şəhün qapısına qoymazlar onu.

Dil gülünc etməsin deyə insəni,  
İnsan ağızı olmuş dilin zindəni.

Bəzən dil siyrilmiş qılınca bənzər;  
Sərvəxt ol, başını bədəndən üzər.


Can cəhənnəminə qapıcıdır dil,  
Dilsizlik behiştin açarıdır, bil!

Balıq dilsizlikdə tapdı gücünü,  
Tutdu gøy üzündə Balıq bürçünü.

İlan haçadilli olduğu üçün  
Cənnətdən əzabla qovuldu bir gün.

Canını saxlamaq istəsən əgər,  
Çalış ki, dilini saxla birtəhər.

Buradan tezliklə qayıt, birbaşa  
Get, öz doğulduğun torpaqda yaşı.



Nasreddin qazeline illüstrasiya  
Rəssam: Məral Rəhimzadə



Məktəbdə elm oxu, fənn öyrən, dərs al,  
Hər nə oxumusən, bir-bir yada sal.

Əcəmi olduğun yetər, indi sən  
Get otur, bir az da ərəbə öyrən!

Oğul, hələ xamsan, püxtə ol əvvəl,  
Kamal məqamına çat, İraqa gəl!

– Uzaqdan gəlmışəm, dedim, axı, mən,  
Əlibəş qayıdım geri dönərkən?

Nə aparım burdan, sövqatdır deyə,  
Qəhətlük içində qalmış ölkəyə?

Xacədən nə aldıñ? – deyə qonşular  
Sorsalar, cavabım mənim nə olar?

Dedi ki: Al, durma, qayıt vətənə,  
Apar bu üzüyü, töhfədir sənə.

Üzüyü verirəm, lakin sən gərək  
Qoruyasan onu göz bəbəyin tək.

Bu üzüyün qaşı bahadır, düzü,  
Cəmin gövhəridir, Cəmşidin gözü.

Dünyada nə qədər yanındadır bu,  
Səninçün heç şeyin yoxdur qorxusu.

Bunun üzərində müqəddəs adlar,  
Həm də mayosında şəfa şəhri var.

Bu üzük zidd olmuş hər Əhərimənə,  
Cəmşiddən yadigar qalmışdır mənə.

Şirvanda qəhətlük güclənsə əgər,  
O boladan səni bu, xilas edər.



Xaqani xalq arasında  
Rəssam: Həfiz Zeynalov



Bu bir dövlətdir ki, çalış onu son  
Heç zaman, heç yerdə vermə əlindən.

Bu üzükə Cəməşid "comərdəm" deyə  
Padışahlıq etdi yeddi ölkəyə.

Saxlaya bilməşən ömrün uzunu,  
Barı şərəfləndir ölkəndə bunu!

Şərbət möhrəsidir, zəhri tanıdar,  
Əlində hər zaman olar bir meyar.

Yəqin çox olacaq golib istəyən,  
Ancaq bir adama bağışlama sən.

Üzüyün üstüne bu sözləri yaz:  
«Kimsəyə satılmaz və bağışlanmaz!»

Qorxuram əlina üzük keçəndə  
Bilməyəsan onun qədrini sən də.

Deyib, üzüyünü verəndə mənə,  
Onunda üzüktək ayıldım yenə.

Canına dualar etməklə həmən  
Təşəkkür söylədim yüz yol ürəkdən.

Onun qulluğunda öpərk yeri,  
Sədi-akbor kimi qayıtdım geri.

Gördüm ki, taleyim sevindi Haqdan,  
Sevincə, fərəhə döndüm İraqdan.

Keçdim Kuhistənin sərhədlərini,  
Yenə də Şirvanın gördüm şorını.

Gördüm ki, adamlar tapdıqca fırsat,  
Monim üzüyündən açırlar söhbat.

Danışdı üzüyün, görən-görməyən,  
Əfsunlu, sehirlə möcüzələrindən...



Söhrəti yayıldı bütün hər yana,  
Yetişdi bu xəbər böyük xaqana.

O, qasid göndərib dərhal yanına,  
Qara-qorxu saldı mənim canıma.

Dedi: Razi qalsam töhfədən ağar,  
Bu sənə şərəfdür, üzüyү gəndər.

Cəmən mayəsindir üzük, yaxşı bil,  
Sənə dustaqlığa o, layiq deyil!

Barmaqların ona layiqdir məgər?  
Sənə dəmir üzük kifayət edər.

Cəmənid üzüyünü etmə oyuncaq,  
O sənin başına bələdir ancaq.

Dedim ki: şahımız insaflı şahdır,  
Bələ bir rəftarı böyük günahdır.

Ədalət axtarar, deyirlər, şahlar,  
Züləmkar olarsa, şahlar az yaşar.

Ədlin mühəndisi qurmasayı bəs,  
Qərət tutardımı bu mavi günbəz?

Şah dedi: Üzüyü gaşır sat mənə,  
Əvəzində şəhər bəxş edim sənə.

Dedim: hədiyyədir, bunu satmaram,  
Günəşin üzünə palçıq atmaram.

Dünyanın kimyası verilsə mənə,  
Sənə bu üzüyü satmaram yənə.

Barmağımı taxıl gəzəndə hərdən  
Sanki Aya qədər ucalıram mən.

Xızır gördüyü o dərin dəryalar,  
Üzüyün yanında bir damla olar.

Mən dirnaq tutarkən onu fələklər  
Işıqdan doğan bir hilal zənn edər.

Səməda Günsə də qibə edərək  
Deyirdi: Bu üzük qütb olsun gərək.

Üzüm saralandı, qəlbim sımanda  
Mən qüvvət alardım ondan hər anda.

Bəzən əmməmənin dünyəндə mən,  
Ya da ki, cibimin künçündə bəzən

Gəzdirər..., bir sırr tək üstünü örter,  
Gizlin saxlayardım onu birtəhər.

Alçaq adamların qorxusundan mən  
Gizlədərdim evdə, bir künçdə bəzən.

Uzaqda olsaydım üzük qaşından,  
Bir ağrı qalxardı sanki başımdan.

Ağıl sərhədini xəyal şeytanı  
Yararaq içəri keçən zamanı

Qazəb Tuğan şaha tərəf çəkərdi,  
Təmahim Təkin şah tərəfə idi.

Biri deyir: Xaslar məclisina get!  
Biri deyərdi: Şahı tarif et!

Mənsə bu döşəmə üstə oturdum,  
Na irolı getdim, na geri durdum.

Lakin möhtac qalib çörəyə bəzən,  
Öydüm hər alkağın süfrəsini mən.

Bəzi məclislərdə çox utanmışam,  
Qızılıtək torpaqda tapdalanmışam...

Gah şadlıq anında düşdüm bolaya,  
Maraltık tuş oldum bir ajdahaya.





Xəzəni Medən xarabaları qarşısında  
Rəssam: Teoman Tagiyev



Namərlər bəzmində oldum piyalə,  
Dolandım əzabla hey əldən-ələ.

Şadlıq məclisinin bir adəti var:  
Camı dolu alıb, boş qaytaralar...

Deyən, kənül canım sinmamış hələ,  
Heyif, çox gəzəcək o, əldən-ələ.

Madam ki, cami-Cəm olmadın, de bir,  
Adı cama dönmək ar deyilmidi?

\*\*\*

Bir gecə dalmışdım dərin xəyalı,  
Fikirdən işmişdi başım az qala.

Ağlım qulığından yapışdı birdən,  
Vəhdət aləminə götürdü yerdən.

Bir əlimi qoydum ağlin çıynına,  
Bir əllə yapışdım əsayi-dina.

Onların köməyi çox oldu, əlbət,  
Gəlib doğru yola düşdüm, nəhayət.

Yeddiqat gözümə tez işıqlandı,  
Doqquzqat elə bil alışdı, yandı.

Gözümü dünyaya açarkən səhər  
Al-əlvən don geymiş gördüm üfüqlər.

Bir gözəl baxışı, bir aşiq ahi  
Duydum, seyr edəndə gülən sabahı.

Gördüm bir ağ çadır qalxdı göylərə,  
Odlu iplərisə sallandı yera.

Bir qızartı tutdu göyləri bütün,  
Ay da şəfaqinə bəzəndi sübhün.



Füsunkar bir lövhə yaratdı səhər,  
Büründü ətrafi müxtəlif səslər.

Açılan səhərin bu ülviyəti;  
Seyr ilə fəth etdim əbədiyyəti.

Qırx səhərdə nələr görmüşsə Adəm,  
Tək birca səhərdə gördüm onu mən.

Səhərin bayrağı yüksələn zaman,  
Birdən daxil oldu Xızır qapımdan.

Məni görən kimi gülümşəyərək  
Açıldı siması onun qonçatək.

Səhərdə başlandı, yarımhiləh  
Açılar-açılmaz mən oldum həli.

O yarımhiləli şöлə saçarkən  
Bir Günsə doğurdu hər sözdən inan.

Günəşin andırın parlaq sədəfə  
Otuz iki ulduz parladı şöлə.

Oturdu görüşə galənlər kimi  
Dəmişdi hər sözü bir gövhər kimi.

O gördü bir çopo dönmüş bədənim,  
Yaralı ürəyim yorgundur mənim.

Dəmişdi, başından ağrını aldı,  
Ağrını dərdin öz başına saldı.

Sözləri gülablıək, hind kafuru tək  
Başına, üzümə səpələnərək

O güləb, o kafur çəkmədi bir an  
Bütün ağrılıları aldı canimdən.

Bu hörmətə əvəz düşündüm, ancaq  
Mən ona nə verim töhfə olaraq?



Dilləndi qeybdən ağlimın səsi,  
Xızırın odlu sözü, isti nəfəsi.

Şəfa verdi, dərhal sən gəldin cana,  
Xacənnin üzüyü layıqdır ona, –

Deyərək üzüyü gətirdim həmən,  
Öpüb qarşısına qoydum onun mən.

Qiymətli peşkəşi süzüb diqqətlə,  
Heyran qalib ona, dedi heyrətlə:

– Cəmşidin möcüzü sənin əlinə  
Haradan keçmişdir? Agah etsənə!

Dedim ki: İraqa yolum düşərkən  
Böyük xacə ilə tanış oldum mən.

Doğru yol göstərdi, ülfət bağladı;  
Bu üzüyü mənə o bağışladı.

O da öz saxavət əlini açdı,  
Bir üzük çıxardı – nur, şöлə saçdı...

Alıb üzüyümün qoydu üstüna,  
Təhfəmi özümə qaytardı yəna.

Dedi: Sağ əlinə tax bunu ancaq,  
Digərini isə sol əlinə tax.

Hifz edər bələdan soni hər zaman,  
Bunun biri sağdan, digəri soldan...

Daha sonra dedi: Burada dünən,  
Qalbi saf adamlar möclisində mən

Qonaqdım, onlarla dağlara getdim,  
Neçə mərd adamlı mən söhbət etdim.

Keçdi möclisimiz şirin, səmimi,  
O mehriban təyfa bir ipək kimi.



"Şəhən bezək verdi o dem ki Ay..."  
Xəqanının qəzalınlığı ilustrasiya  
Rəssam: Oqtay Sədiqzadə



Cox inca, çox zərif şeirlərindən  
Ləzzət alırdılar, duydum bunu mən.

Şeirini həycanla oxuyub onlar,  
Böyük maraq ilə soruşurdular:

- Görən haralıdır bu söz ustadı?  
Necədir elində şöhrəti, adı?

Dedim: Şirvanlıdır, adı Xaqani,  
Yayılib şöhrəti, tutub hər yani.

Sözün sərrafıdır, bir dahidir o,  
Biliyin, ataşın məddahıdır o.

Mən sənin haqqında danışdım, qərəz...  
Ağlılı adamlar dedilər ki, bəs

Bela məharətli, dərin alimi  
Bunca alçaq tutmaq eyib deyilmə?

Bela bir ustadın o kor xəbisər  
Qədr-qiyəməni bilərmi mögər?

Mənə üz tutaraq dedilər belə:  
- Ey Xızır, get ona nəsihat elə,

Yar ol sənətkara ömrü uzunu,  
Xotadan, boladan sən qorù onu.

Nocib insanları dinləyib, haman  
Yanına yollanıb, gəldim uzaqdan.

İndi sözlərimi yaxşı dincə göl,  
Qalsın xatirində bunlar mükəmməl.

Qulaq as! Sənə bir nəsihatim var;  
Etibarsız olur bal rəngli ruzgar.

Durma kölgəsində ikirənglinin,  
Olma heç nəhəngin felinə əmin.

Baxma nə rənginə, nə də iyinə,  
Axşamın, şəhərin gözəlliyyinə!



Kişinin bəzəyi silahdır, inan,  
Arvadın bəzəyi ənliliklə kirşən.

Yeddi min ildirsə yaşı adəmin,  
Bir gündük görünsün gözündə sənin!..

Bəla nəsihatlər verdikən mənə  
Döndü rəngim sarı qızıl rənginə.

Fürsatı qənimət bilincə, dərhal  
Utana-utana elədim sual:

— Ey malək sıfətli, mənə söylə bir,  
Deyirsən bu dünya bal rəngindədir.

Dünya həm ucadır, həm də ki alçaq,  
Bu dünya nə zaman, de, məhv olacaq?

De, yaziq insanlar nə zamanadək  
Ümidi, qorxuya ömrə sürəcək?

Odlu körpülərdən keçmək olarmı?  
Yoxsa ki, odlarda yanacaq hamı?

Beş hissin əlindən dünya torundan  
Qurtulmaq mümkünmü bizlərə bir an?

Başımız üstündə bu yüksək çotır,  
Qara öyri tağlı bu səhnə nadır?

Bu çevrə nə zaman bir qərar tutar?  
Bu nöqtə nə zaman yerindən qopar?

Necədir o yani xətt-üstüvanım?  
Kimdir sakınları bəs o dünyənin?..

Dalbadal suallar verdim mən ona,  
Suallar gəlmədən əslə xoşuna.

Dedi: Çox aşkar görürom ki, mən  
Əhrimən sədəsi qopur qəlbindən.

Bağlayıb dünyaya xəyallar səni,  
Halın xatırladır yeniyetməni.

Heç bələ danışmaz arif olanlar,  
Sənin sözlərinə müxalifət var.

De, nə vaxta qədar sən bələ heyran  
Cürük fəlsəfədən dəm vuracaqsan?

Əslinə baxanda, «fəlsəfə» sözü  
«Sofeh» kəlməsinə yaxındır, düzü.

Aynı bir mənəsi olmamışdır.  
Quranın, dəlimiz bu hədilərin

Qabağında, yəqin, anlaysır hər kəs,  
Yunan fəlsəfəsi bir yuna dəyməz.

Vaz keç bu fikirdən, heç bənd olma sən,  
Bir fülsə yaxşıdır min fəlsəfədən.

Kəbəyə üz çevir, boş şeydən ol çək;  
Altınlı olma nərdin zəri tək!

Bir mənə kəsb eylə, məzmunsuz qalma,  
Hübab günbəzi tək içi boş olma!

İkiüzlü olma! Başsız, bədənsiz,  
Dəf kimi içi boş, üzü tərtəmiz.

Sirin öpüş kimi bir an xoş galən  
Bohəsiz işlərlə məşğul olma sən!

Özüna dayaq et həmişə dini,  
Böyük sanma yunan Uqlidisini.

Dərs olmasın ucuz sözləri sənə,  
Aldanma mənasız şəkillərinə.

Sən sünbüla təpsir çox dil təkməyi,  
Hörümçəyə təpsir şəkil çəkməyi.

Hörümçək həndəsi olduğu üçün,  
Yediyi-içdiyi haramdır hər gün.

Səriştə haqqında mənə ver sual,  
Möminlər haqqında ancaq xəbər al!





\*Getdikçe bu eşqin məzəzi pırvatlar oldu.  
Xaqanın qazalına illüstrasiya  
Rəsəm: Orçay Sadıqzadə



Başına əqli-din papağı qoysan,  
Papaq istəməzsan xaqandan, şahdan.

Papaqsız qalısan da, dörd çökəmə yeno,  
Papaqsızlıq özü papaqdır sənə.

Papaqsız qalanın har şeyi vardır,  
Har iki dünyada o, hökmüdardır.

Söhrət papağına yoxdur etibar;  
Onu itirənlər olur zəlil, xar...

Nə işlər törədir, yaxşı bax, cahan,  
Cəmşid qul olmuşdur, devsə hökmüran.

Hər zaman dəyişir hökmü dövranın,  
Dünya tuluguđur su paylayanın.

Quruyub yapışar boş qalsa əğər;  
Doldumu, şəşərək partlamaq ister...

Bəlkə ruzi tapdim, deyə, bir qarın,  
Sən nə vaxta qədər bu alçaqların

Bərəkətsiz olan süfrələrindən  
Çörək qırıntısı döşürəcəksən?

Gedib hər qapıda olmasan köpək,  
Fikrin ayri olmaz it quyuğu tək.

İş adamı deyil naəhl olanlar,  
Onlarda bir çıkrın it xisləti var.

Qaç, bu dinsizlərin qullugundan, qaç,  
Haqqın qapısını ehtiramla aç!

Şər dolu qapıdan uzaqlaş daha,  
Xaqanı, get siğın vahid Allah'a!

## MƏDAİN XƏRABƏLƏRİ

Ibratla bax, ey könlüm, bu aləmə gol bir an,  
Eyvani-Mədəinai ayineyi-iibrət san.

Dəcləyə gürər eylə bir dəfə Mədəinə,  
Bir Dəclə sən gözdən torpağına tök nalan.

Bax, Dəclə tökar gözdən yüz Dəclə qadər qanı-yaş,  
Göz yaşı deyil, atəş süzməkdə yanagından.

Bax, Dəclə köpüklonmış, hər dalğa dodağında  
Bir eylə ucuqdur ki, doğmuş könül ahindan.

Gör Dəclənin həsrətdən bağrı necə yanmışdır,  
Söylə, eşidibənmə, su odda ola büryan?!

Dəryaya verir Dəclə illərlə tükmənəz qan,  
Son Dəcləyə bir pay ver, gözdən tökərkəl qan.

Qopsa dodağından ah, qalbindən alov hərgah,  
Tən yarı donar Dəclə, tən yarı saçar vulkan.

Zəncirə düşən Dəclə zəncir kimi qırılmış,  
Eyvani-Mədəinai görçək yer ilə yeksan.

Göz yaşları dil açsin, eyvana xitab etsin,  
Bir kəlmə cavab alsın qəlbin qulağı ondan.

Başlar öyüdə hər an diş-diş divarı qəsrin,  
Sanki dil açıb söylər tarixini hər dəndən.


Bayquşların ahindan ağırır başımız daim,  
Göz yaşı gülibiyə et dərdimizə dərman.

Hər bülbülü bir bayquş, hər noğməni bir növhə,  
Izlər bu cahan içra, olma buna, gal, heyran.

Bir odl sarayıykən zülm ilə xarab olduq,  
Zalimlər olan qəsrə gör neyləyəcək dövrən.

Sarsıdı kim əflaka qalxan belə eyvani,  
Göylərdəki qüvvətim, etdi ya fələk viran?

Ağlar gözümə güldün, sordun: Bu nə matəmdir?  
Çox gülmalıdır burda hər ağlamayan insan.



Nasiminin qəzəfinə illüstrasiya  
Rəssam: Oqtay Sədəqəzadə



Nə zəl Mədənin Kufə qarışından kəm,  
Nə hicrəsi təndirdən naqis tutular bir an.

Kufəylə Mədəni mənada bərabər tut,  
Təndir qala qəlbini, gözdən tələb et tufan.

Bir vaxt bu eyvanın astanasını, üzlər  
Saldıqları nəqş ilə etmişdi nigarstan.

Burda nökər olmuşdur Babil şahı illərcə,  
Bu qəsrə qulam olmuş bir vaxt şəhi-Türküstan.

Etmiş buradan bir gün sırı-fələkə həmlik  
Cürlə o aslan ki, yonmuşlar onu daşdan.

Zənn eylə o ayyamdır, fikr ilə nəzər sal, gör,  
Dərgah haman dərigah, meydan haman meydan.

Söylər: Ayağın bork bas, göz yaşını tök rahat,  
Biz torpaq olub getdik, sən də diri torpaqsan.

Atdan yerə en, üz sürt torpağına, seyr eylə,  
Fil poncosu altında şahkən mat olub Neman.

Yox filləri Neman tök torpağı salan şahlar,  
Fil kimi gecə-gündüz onları əzər dövran?!


Təqdirə baxın, bir vaxt fil aciz edən şahlar  
Sahmatda qalibdir mat bir fil kimi sərgordan!

Nuşirəvanın qanın Hürmüz qafa tasında  
İçmiş, belə məst olmuş torpaq dediyin ətşan.

Tacında onun bir vaxt vardısa nəsihatlər,  
Minlərce nəsihat var beynində bu gün pünhan.

Kəsra ilə narincı, Pərviz ilə tərxun  
Çoxdan unudulmuşlar, torpaqla olub yeksan.

Düzdürdü qızıl tərxun öz süfrəsinə Pərviz,  
Süfra bəzanıb oldu zar səbzəli bir bostan.





Pərviz yox olmuşdur, ondan daha söz açma,  
Get «Kəmtərəku» söylə, zərdən tərə yox olan.

Sordun: Hara getmişlər indi o böyük şahlar,  
Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan.

Çox gec doğacaq torpaq, qayda belədir əslən,  
Tez nüfş tutan kəsər doğmaz o qədər asan.

Meynə yetirən meydir Şirinin ürək qəni,  
Pərviz cəsəndindəndir ol küp ki, qoyar dehqan.

Udmuş nə qədər, bilsən, zalimləri bu torpaq,  
Lakin yena doymaz bu acgöz adam udmaqdan.

Körpə qanını sürtər rüxsarına ənliktək,  
Bu döşü qara kaftar, ağ qaşlı bu bürman.

Xaqani, bu dərgahdan sən daima ibrat al,  
Ta almaq üçün ibrət gəlsin qapına Xaqqan.

Dərviş bu gün umsa şahlar qapısından pay,  
Dərvışdən umar bir gün ruzi, onu bil, səltan.

Adat belədir: Məkkə töhfə verər hər şəhra,  
Sən töhfə Mədəindən al, qoy bəzənə Şirvan.

Hər kəs aparan təsbeh çün Cəmərə gilindəndir,  
Təsbeh al o yerdən ki, torpağa döñüb Səlman.

Ibrətlə bu dəryaya bax, dadlı suyundan iç!  
Olmaz keçəsan atşan bu Şətt kənarından.

Kim gəlsə sofradən, bil, bir töhfə verər dosta,  
Qoy ormağanın olsun hər dostuna bu dastan.

Bax gör ki, bu şeir içərə nə sehr yaratmışdır,  
İsa kimi bir sorsəm divaneyi-hikmətdən.



Canım nə qədər var, mənə canan sən olarsan,  
Candan da əziz olsa bir insan, sən olarsan.

Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,  
Bundan sonra da canım üçün can sən olarsan.


Hər yarəm, əgər olsa, onun məlhəmi sənsən,  
Hər dərdim olarsa, ona dərman sən olarsan.

Könlün necə istərsə, elə ver mənə fərمان,  
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.

Eylərsən əgər şərhin iman ilə küfrün,  
Baş hərflə sərlövhəyi-divan sən olarsan.

Bundan belə aldatma məni küfrlə, dinlə!  
Xaqaniyə həm küfr, həm iman sən olarsan.

Xaqani nədir? Gəlsən əgər, ey gözü şəhla!  
Əlbət ki, Xaqaniyə xaqan sən olarsan.



---

# *İmadəddin Nəsimi*

## MƏNDƏ SIĞAR İKİ CAHAN

Məndə siğar iki cahan, mən bu cahana siğmazam,  
Gövhəri-laməkan mənəm, kövnü məkanə siğmazam.

Ərş ilə fərsü kafu nun məndə bulundu cümlə çün,  
Kəs sözünüvü əbsəm ol, şəhhi-bəyana siğmazam.

Kövni-məkandır ayətim, zatidürür bidayətim,  
Şən bu nişanla bil mənə, bil ki, nişanə siğmazam.

Kimsə gümənү zənn ilə olmadı həqq ilə biliş,  
Həqqi bilən bilir ki, mən zənnü gümənə siğmazam.

Surətə baxü mənini surət içinde tanı kim,  
Cism ilə can mənəm, vəli, cism ilə canə siğmazam.

Həm sadəfəm, həm inciyəm, həşrū sirat əsinciyəm,  
Bunca qumaşü rəxt ilə mən bu dükənə siğmazam.

Gənci-nihan mənəm, mən uş, eyni-ayən mənəm, mən uş,  
Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kənə siğmazam.

Görçi mühiti-əzəməm, adıım Adəmdir, Adəməm,  
Tur ilə künfəkan mənəm, mən bu məkanə siğmazam.

Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm,  
Gör bu lətisəyi ki, mən dəhrü zəmanə siğmazam.

Əncüm ilə fələk mənəm, vəhy ilə həm malak mənəm,  
Çək dilinivü əbsəm ol, mən bu lisana siğmazam.

Zərrə mənəm, Günəş mənəm, çar ilə pəncü şəş mənəm,  
Surəti gör boyan ilə, cünki boyanə siğmazam.

Zat iləyəm sıfat ilə, gülşəkərəm nəbat ilə,  
Qədr iləyəm bərat ilə, bəstə dəhanə siğmazam.


Narə yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm,  
Gör bu odun zəbanəsin, mən bu zəbanə siğmazam.

Şəhd ilə həm şəkər mənəm, Şəms mənəm, Qəmər mənəm,  
Ruhı-ravan bağışlaram, ruhi-ravana siğmazam.

Tir mənəm, kəman mənəm, pir mənəm, cavan mənəm,  
Dövləti-cavidan mənəm, ayınədanə siğmazam.

Görçi bu gün Nəsimiyəm, haşimiyəm, qureşiyəm,  
Məndən uludur ayətim, ayətə, şənə siğmazam.





Nasimi edam qarşısında  
Ressam: Nacafqulu



Rəvamıdır, rəvamıdır, həbibi,  
Ki, oda yandırasan mən qəribi?

Məni bu dərdi-əşqə sən buraxdin,  
Yenə sənsən bu dərdimin təbibi.


Cəmalın gülşənidən, haşolillah  
Ki məhrum döndərəsan əndləbi.

Qaşın mehrabına baş qoymayanlar  
Məğar boynunda bağlıdır salibi.

Canımdan kəsmişəm, dilbər, ümidi,  
Vəli səndən kəsər bilmən rəqibi.

Yazar kirpiklärin: "Nəşrən minallah"  
Oxur dodaqların: "fəthən qəribi".

Nəsiminin bu xublar firqətindən,  
Cəfəvü dərd imiş ancaq nəsibi.





Ayrılıqdan yar mənim bağımı büryan eylədi,  
Özünü bir yana saldı, məni bir yan eylədi.

Zəfərənə bənzimi döndərdi ol birahm yar,  
Düşməni xəndan edib, dostunu giryən eylədi.

Aldı könlüm, qılmadı ol bivəfa bir gəz vəfa,  
Yıxdi məmər şəhrini, gör necə virən eylədi.

Canımın zəxmindən, ey can, xəb gölməz eynimə,  
Cigərimdə zəxmi-peykan, tiri-müjgan eylədi.

Eşidərsa, daş arır, həsrətdə ahu zarımı,  
Ol güləndəm yarı gör könlümü zindan eylədi.

Cəhd qıldım çox, vüsalə yetmədim, çəkdim fəraq,  
Tədbir ana neyləsin, təqdiri yəzdan eylədi.

Ey Nəsimi, şübhədəm var, ərz qıl dildarə sən,  
Qəmzaya versin nəsihat, yoxsa çox qan eylədi.



Nəsiminin okzalına illüstrasiya  
Rəssam: Sərrən Qurbanov

Ay ilə Günsüz üzün heyranıdır,  
Mişk ilə ənbər saçın tərxanıdır,  
Cüm Nəsimi aləmin sultanıdır,  
Dövr anım, dövran anımın dövranıdır.

Həqqə yar ol, ey könül, yar ol, yetər,  
Həqqi cün yar eylədin, var ol, yetər,  
Nurə nur ol, narə ol nar, ol, yetər,  
Adəmə oldur səzavar, ol yetər.

Hər nə Yerdə, Göydə var, adəmdə var,  
Hər nə ayda, ildə var, adəmdə var.  
Hər nə əldə, üzdə var, qəddəmdə var,  
Həqq sözün fəhm etməyən adəm də var.



\*Aynı gündən yar manım bağımı buryan cüledi,  
Ozunu bir yana saldı, manı bittən cüledi  
Nəsimi

Nəsimi məsləhətin cələbi miniatür



Vəhdətin şəhrində seyran eylərəm,  
Mən səni cismində heyran eylərəm,  
Gəncimi adəmdə pünhan eylərəm,  
Adəmi həm Həqq, həm insan eylərəm.

Kim ki Həqdən tutmadı pənd, ey kişi,  
Enmədi Həqdən onun hərgiz işi,  
Adı nə erkəkdir anın, nə dişİ,  
Çeynəsin barmağını anın dişİ.



---

*Seyid Əzim Şirvani*



## «ƏKİNÇİ» QƏZETİNƏ YARDIM ÜÇÜN

Əssalam, ey əhaliyi-zışan!  
Ey olanlar bəla oxuna nişan.  
Nə bəla? Cəhlü dərdü nadanlıq.  
Ey tutan cəminə pərişanlıq!  
Neçə müddətdi ki, Həsənbəyi-zar,  
Hüsnü-tədbir ilə o faxri-kibar,  
Öz qədimi lisanımızda haman  
Qəzətə çapımı edib ünvan.  
İzin hasıl qılıbdı dövlətdən;  
Biz gərək dəm vuraq saadətdən.  
Özüna gərgi yoxdu faidəsi,  
Leyk var xalqa feyzi-zaidəsi.  
Feyzi-əvvəl budur ki, müxtəsəri,  
Yetirir ol canab hər xəbəri.  
Oluruq hali-aləmə vaqif,  
Bu bizə bas deyilmi, ey arif?  
Feyzi-sani budur ki, hikmətdən,  
Şərh edir kəsbədən, ziraətdən.  
Əkibən elm toxməni o canab,  
Məzraəi-aləmi edir sirab.  
Ol bizə bir səhabı-rəhmətdir,  
Baisi-abrui-millətdir.  
Gərgi hər dildə var qəzetlər çox,  
Bizi ondan və leyk, faidə yox.  
Bilmirik rus, ya firəng dili,



Molla ve çögən oğlu  
Seyid Əzim Şirvaninin sözləri üzrə illüstrasiya  
Rəsəmm. Kazım Kazınzadə

## ÖYÜD

Ey oğul, bu dəlili-bışakdır,  
Adəmi-bisavad eşşakdır.  
Rəmzi «hal yəstəvi» müdəlləl imiş,  
Bilməyəndən bilən kəs əfzal imiş,  
Həqq buyurmuş ki, ixtlafi-lisan,  
Nemətimdəndir, ey gürəhi-cahan!  
Kim ki, bəs, bir dil eylədi hasıl,  
Oldu bir nemətə o kəs vasil.  
Cəhd qıl neməti-təmamə yetiş.  
Elm təhsil qıl, məqamə yetiş.  
Ey oğul, hər lisanə ol rəgib,  
Xassa ol rus elminə talib.  
Onlara ehtiyacımız çoxdur,  
Bilməsək dil, ilacımız yoxdur.  
Çatmayıb şərdən biza bu xəbor  
Ki, ərəbdən səvə dil oldu hədər.  
Nə ərəbdir Xuda, nə rumü, nə zəng,  
Nə həbəşdir, nə rusdur, nə firəng.  
Xah Boq, xah Tanrı, xah Xuda,  
Birdi mənada, ey dürü-yekta.  
Ləfz edərsə ifadə mənəni,  
Sərf edər ahli-mərifət anı.  
Ey oğul, bil bu rəmzdən mətləb,  
Deyil əlhəq lisan, lisanı-ərəb.  
Həqq özü hər lisanə danadır,  
Hər lisan Həqq yanında zibadır.



Hər dilin rəmzinə öz əqli bili.  
Bizdə yox rusi, həm firəngi səvad,  
Olmuşuq türki, farsiyə mötad.  
Onu da hiç bilmirik kamil,  
Əksəri-xalq avamdır, cahil.  
Bəs «Əkinçi» bizi münasibdir,  
Qiyməti yaxşı, mali-kasibdir.  
Bəs «Əkinçi» cəlalımızdı bizim,  
Nasehi-xoşməqalımızdı bizim.  
Söy edin, ey gürəhi-niksifat!  
Etmasın ta bizim «Əkinçi» vəfat.  
Sonra göydən ağr enə Isa,  
Edə bilməz o mürdəni ahyə.  
Ey «Əkinçi» xirid edən kəslər,  
Verməsə cəngdən «Əkinçi» xəbor,  
Qəzətə tərkin etməyin zinhar,  
Nə gərəkdir biza o naqlü güzar.  
Qədəğəndir o növ söhbətlər,  
Eşidin pəndlər, nəsihətlər.  
Biz gərək səy edək möşət üçün,  
Sənətü kəsb üçün, ziraət üçün.





Köpeye ehsan  
Seyid Əzim Şirvaninin setləri. Üzrə illüstrasiya  
Rəssam: Kazım Kazımozdadə



Var bizim dört kitabımız, ari,  
Hər biri bir lisan ilə cari.  
Biri Tovrat idi gırannmaya,  
Gəldi ibri dilində Musaya.  
Biri İncil idi, birisi Zənbur,  
Hər biri bir lisan ilə məşhur.  
Cün Məhəmməd ərəbdən etdi zühur,  
Öz lisanında qıldı Həqq məmur.  
Türkən göndərəydi gər anı,  
Türkən dildə olurdu Qurani.  
Xassə kim məzəbə-i-maməniyyə,  
Xah Bağdadü xah Şəmiyyə;  
Cümə bu etiqadə guyadır  
Ki, nəbi hər lisana danadır.  
Xah rusı lisani, xah firəng.  
Bilir anı imami-bafərhəng.  
Bir lisani ki, bəs bilirmiş imam,  
Sən də bilsən na eybi, ey gümnəm!

## *ƏKİNÇİ VƏ XAN*

Bir əkinçi gedirdi məstənə,  
Yolda ol rast gəldi bir xana,  
Xanı görəcək yazıq baş endirdi,  
Gör onu xan nə gunə dindirdi.  
Dedi: Ey it, kənara çıx yoldan!  
Nə çıxırsan donuz kimi koldan?!!  
Gördü bu iltifatı cün xandan,  
Zövqdən oldu gül kimi xəndan.  
Evina daxil oldu xürrəmə şad,  
Övrəti gördü onda vəcdi-ziyad,  
Dedi: Ey dası bir hilali-mübən,  
Xırmonin üstə xuşçın Pərvin!  
Məzrəi-imtizacə danofəsan.  
Sənbüla şəkli sənbüllündən əyan.  
Nədi bu bəhcətü sürurə sabəb?  
Tez bayan et görüm nadir mətləb?  
Dedi: Bəylər yanında xanı-kibar,  
Yoldan ikrəm ilə edirdi güzar,  
Dayanıb xanə eylədim kürnüş,  
Məni dindirdi xanı-sahibi-huş.  
Dedi: Bu olmaz, ey bülənd əxtər,  
Səni xan dindirə, edim bavar?  
Nə deyib xan sənə, bayan eylə,  
Dürçi-ləl aç, güharfəsan eylə.  
Atılıb düşdü bir zaman dehqan,  
Həvəsi sakit oldu, qıldı bayan.  
Dedi ki, xan dedi: «Çix, it, yoldan,  
Nə çıxırsan donuz kimi koldan?»  
Biza xan iltifatı peydədir,  
Bir saadətdi, feyzi-üzmadır.  
Biza bu vəchi-iflixar olsun,  
Nəsl-binnəsl yadigar olsun.



---

# *Mirza Ələkbər Sabir*

## BAKİ FƏLƏLƏRİNƏ

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fələ də özün daxili-insan edir imdi.

Olmaz bu ki, hər emrə daxalat edə fala,  
Dövlətli olan yerdə casarət edə fala,  
Asudə nəfəs çəkməyə halət edə fala,  
Yainki hüquq üstə ədavət edə fala.

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fələ də özün daxili-insan edir imdi.

Fələ, mənə bir söylə, nədən hörmətin olsun?  
Axır na sabəb söz deməyə qüdrətin olsun?  
Əl çök, bala, dövlətlilərə xidmatın olsun,  
Az-çox sənə verdiklərinə minnətin olsun!

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fələ də özün daxili-insan edir imdi.

Dövlətli, amandır, özünü salma bolaya,  
Fələ sözü haqq olsa da, baxma o sədaya,  
Yol verme nəfəs çəkməyə, hərgiz, füqəraya,  
Öz şənini puc eyləmə hər bisərū paya!

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fələ də özün daxili-insan edir imdi.

Aldanma, fəqirin olamaz əqli, zəkasi,  
Çün yoxdur onun sən kimi pakızə libası,  
Yox sorvəti, yox dövləti, yox şalı, əbəsi,  
Var köhnə çuxası, dəxi bir təkcə qobası.

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fələ də özün daxili-insan edir imdi.



Nizami Ganjavi adlı  
Milli Azərbaycan Elmləri Muzeyinin  
dispozitivində Mirza Ələber Sehba  
həsr olunmuş güləş

Istərsən əğər olmağa asuda cahanda,  
Ta olmayasan qəmlərə aludo cahanda,  
Fələ üzünə baxma bu bihuda cahanda,  
Öz fikrini çək, ol dəxi fərsuda cahanda.

Bu çərxı-fələk tərsinə dövran edir imdi,  
Fələ də özün daxili-insan edir imdi.

Gör millətinin dördünü, axtarma dəvəsin,  
Əl çəkmə yetimin başına, kəsmə sədəsin,  
Zinhar, qoyub döhrədə bir xeyr binasın  
Yad eyləmə, şad cyləmə millət füqərasın...

Bu çərxı-fələk tərsinə dövran edir imdi,  
Fələ də özün daxili-insan edir imdi.



## ƏKİNCİ

Məzлumluq edib başlama fəryadə, əkinçi!  
Qoyma özünü tülkülüya, ada, əkinçi!

Bir üzrlə hər gündə gəlib durma qapımda,  
Yalvarma mənə, boyunu kac burma qapımda.  
Gahi başına, gah döşünə vurma qapımda,

Ləğv olma, ədəb gözla bu məvədə, əkinçi!  
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə nə borcum?  
Yağmadı yağış, bitmədi bir dana, nə borcum?  
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?

Getdi mənə nə fələliyin bədə, əkinçi?!  
Ləğ-ləğ danışib başlama fəryadə, əkinçi!

Aldı dolu əldən sərū samanını, neylim?  
Yainki çayırtka yedi bostanını, neylim?  
Verdin keçən il borcuna yorganını neylim?


Ol indi palaz satmağa amadə, əkinçi!  
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,  
Canın bacahənnəm ki, ölürsən, deməyindən!  
Mən gözləmənəm, bugda çıxar, ver bəbəyindən!

Çəltik də gətir, arpa da, buğda da, əkinçi!  
Yoxsa soyaram lap dərinə, ada, əkinçi!

Sən hey de: yoxumdur, çıxarıb canını allam!  
Vallahi oyub dideyi-giryənini, allam!  
Şallağa tutub peykəri-üryənini, allam!





Mirza Elakbar Sabir'in portresi ve «Hicrətənəmə» motivleri  
Usta: Sabir Məmmədov



Öz halimi sal indi özün yادو, əkinçi!  
Lağ-lağ danişib başlama faryادو, əkinçi!

Cütü babasan, buğdanı ver, dari yeyərsən,  
Su olmasa, qışda əridib qarı yeyərsən,  
Daşdan yumuşaq zəhr nödir, manı yeyərsən,

Öyrənməmişən ət-yağa dünyada, əkinçi!  
Heyvan kimi ömr eyləmisen sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarım,  
Bəyzadəyəm, asayışdır cümlə qərarım,  
Meysiz, mazasız bitməz olur şamū nəharım;

İştə belədir halaltı-boyzada, əkinçi!  
Bəyzadələrin rəsmi budur, ada, əkinçi!

## ƏHVALPÜRSANLIQ, YAXUD QONUŞMA

- Nə xəbor var, Maşadi?
- Sağlıqın!
- Az-çox da yena?
- Qazet almış Hac Əhməd də...
- Ba! Oğlan, namanə?
- Sən özün gördün alanda?
- Belə nəql cıyladılır...
- Dəxi kim qaldı, Xudaya, bu vilayətdə mənə?!
- Bu işə pas o ləmin də işi qullabidir.
- Dini, imanı danib, yoldan azibdir, bəbibdir!
- Dəxi bir başqa xəbor?
- Hac Cəfərin oğlu Vəli,
- Uşkolaya qoyub oğlun...
- O qurumsaq da?
- Bəli!
- Sənə kim nəql elayırdı bu sözü?
- Bilməm kim idı.
- Elə işə ona da min kərə lənat deməli...
- Bu işə pas o ləmin də işi qullabidir.
- Dini, imanı danib, yoldan azibdir, bəbibdir!
- Dəxi bir başqa xəbor yoxmu?
- Tanırsan Qəsfər?
- Nə Qəsfər? Hanisi Qəsfər?
- Mirzə Mənafin pədəri.
- Tanırıam!
- Dün o da bir şübhəli kəslə danışib...
- Kim deyirdi?
- Yedici Xansənəm arvadın əri.
- Bu işə pas o ləmin də işi qullabidir.
- Dini, imanı danib, yoldan azibdir, bəbibdir!
- Yenə bir başqa xəbor varmı?
- Bizim qonşu Kərim...
- A... a... a...
- Bəli, hə... hə...
- O nə qayrib, de görüm?
- «Molla Nəsrəddin» alıb, həm özü, həm oğlu oxur.
- El bütün kafir imiş olkıda, yoxmuş xəbərim...



Mirza Əlakber Sabirin «Şirvənilər» şerhine illüstrasiya  
Rəssam: Nəcəfqulu





Bu işə pəs o laının də işi qullabidir,  
Dini, imani danib, yoldan azibdir, babidir!  
Mənə bir boylo xəbor çatdı: Səməd dam-daşını  
Satıb, unversetə göndərmək üçün qardaşını...  
- Bu xəbor doğrudur, ancaq bunu da bilməlisiz:  
Özü də çəkmə geyib, saç da qoyubdur başına...  
- Bu işə pəs o laının də işi qullabidir,  
Dini, imani danib, yoldan azibdir, babidir!  
Bir belə söz də deyirlər ki, sizin Kalba Aşır,  
Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır...  
- Bəli, düzdür bu dəxi...  
- Heyf o dövlətdən ona!  
Dövlət aziddirdi onu, dini-Xudadan uzaşır...  
Bu işə pəs o laının də işi qullabidir,  
Dini, imani danib, yoldan azibdir, babidir!  
Doğrudurmu ki, Bədəl də qoyub ağıznı yabana,  
Danışır bir para sözü kə, dayır rövzəxana?  
- Bəli, qurbanın olum, lap o çıxıb məzhdəbdən!  
Görməyirsinəni, sışib boynu, dönüb bir qabana?  
- Bu işə pəs o laının də işi qullabidir.  
Dini, imani danib, yoldan azibdir, babidir!  
O qurumsaq Cəbi də gözlamayır hörmətimi,  
Burda-orda, belə derlər ki, edir qiybatımı...  
- Bəli, hətta bu işin üstə onun arvadına söymüşəm!  
- Borcun odur gözləmisan qeyrətimi...  
Mən də hər daim ona yağıdıraram lənatimi,  
Başlayıb davətimi, ərz edib hacatimi,  
Vəqfi-nifrin edərəm həm günümü, saatimi,  
Deyərəm xəlqə: bu bidinin işi qullabidir,  
Siz də lənat oxuyun, cünki bu mələk babidir!



"Oğul menimdir ağar, oxuturam, al çəldin"  
Mirza Əzimzadənin şəhər illüstrasiyası  
Əzim Əzimzadənin çəkdiyi illüstrasiyaların surəti  
Rəssam: Mürsəl Nacefov

## TƏK SƏBİR

Tə golirik biz də bir az anlayaq,  
Məhzəri-irfanda vurur tək səbir;  
Ya deyirik işləri sahmanlayaq,  
Məclisi-oyanda vurur tək səbir.

İstiyirik bir iş açaq filməsol,  
Söyləşirik bir-iKİ il laəqəl,  
Ta deyilir pul verin, aşşın əmal,  
Ölkədə, hər yanda vurur tək səbir.

Yalxı bizi eyləməyib mübtəla:  
Səfheyi-Qafqazı dütüb bu bəla;  
Qaxda, Qazaxda, Şəkida bərməla,  
Şışadə, Şirvanda vurur tək səbir.

Lakin o yerlərdə gedir, durmayır,  
Bir elə layiqli kələk qurmayıır.  
Gəncədə derlərsə vurur, vurmayıır,  
Eylə ki, Salyanda vurur tək səbir.

Andira qalmış nə yaman səslənir!  
Söz deməyə vermir aman, səslənir!  
Ox atılır, sanki kaman səslənir!  
Sahəti-meydanda vurur tək səbir.

Hərəzə nə şura və nə məclis bilir,  
Nə düşünür yaxşı, nə bir pis bilir,  
Qorxmur, utanmur, nə də bir his bilir,  
Hierədə, dükkəndə vurur tək səbir.

## BALACA SƏHNƏ

Məşrutə xəbəri İran kəndçilərinin qulağına yetişdiyi zaman bir  
nəfər qoca əkinçi əkinin içində səcdəyə yixilib dedi:

Səd şükər ki, oldu nur baran  
Məşrutə ilə bu xəki-İran;  
Rəxna yetişə binayı-zülmə,  
Yer qalmadı kədxudayı-zülmə;  
Zülmün, sitəmin çırağı söndü,  
İran yena bir behiştə döndü;  
Hakimlərin ixtiyar bitdi,  
Dehqanların iztirarı bitdi;  
Bundan sora rəncərə döyülməz,  
Nahəq yera bınova söyülməz;  
Salmaz bizi mülküdər rəncərə,  
Qurmaz bizi bir daha şikəncə.

Yazılıq bu şeiri oxur-oxumaz nagah divan tərəfindən bir nəfər  
fərras hazır olub əkinçinin, əqli əyalının gözü öündə qollarını  
bağlayıb at qabağında (piyada) ayaqla onu ərbəbin qapısına gotirdi.

Ərbəbin gözləri qızarmış, əlinde bir tolımı dişari çıxıb  
əkinçini gördükdə dedi:

Ha... kəndçi, bir ay keçir ki, xırmon  
Ötdü, nərlərdə qalmışın son?  
Məhsulu bütün özün götürdün,  
Ərbaba na pişkəş götirdin?  
Bostandakı meyyvacı dərdin,  
Aya, de görək, biza nə verdin?  
Nə buğda, nə arpa çatdı sandan,  
Nə lobya, noxud, nə paxla, ərzən;  
Lazım sənə indi min ığubət,  
Ta iğrot ala bütün rəyyət.

Biçara əkinçi, boynu çıynında, tamam bədəni əsə-əsə, qorxa-qorxa baş endirib arz etdi:

Allaha qəsəm ki, mən fəqirəm,  
Köç-külfətələndə daştıǵırmə,  
Ətfali-sağırə pasibənəm,



Avareyi-əklü şürbü nanəm;  
Məlüm cənabınızdır, ərbab,  
Bu il quraq oldu, tapmadıq ab,  
Əkdiklərimin tamamı yandı,  
Faryadlarım göyo dayandı;  
Vallah, özümüz də qalmışq ac,  
Bir parça quru lavaşa möhtac.

Ərbab kəndcindən bu sözləri eşidince ağızı köpürmiş, gözləri  
hədəqədən çıxmış bir halətdə qışqırı:

– Uşaqlar, fələqqə, çubuq hazır edin, od yandırın, şış  
qızdırın!

Bu əsnada dörd nəfər zalim əllərində şallaq biçarə kəndçinin  
ayaqlarını möhkəm bağlayıb fələqqaya salıb döyməyə başlayırlar.

Ərbab:

– Vur, vur ki, gətirməyibdir arpa!  
Əkinçi:

– İnsan dözməz bu şarpa-şarpa!

Ərbab:

– Vur, vur ki, bir az da məst-kaməm!  
Əkinçi:

– Canım çıxar, vurma, bidəvaməm!

Ərbab:

– Vur, vur ki, nə yağ verib, nə qaymağ!

Əkinçi:

– Vurma ki, deyil inəklərim sağ!

Ərbab:

– Vur, vur ki, bunu qudurdu məclis!

Əkinçi:

– Vurma, məni hakim etdi müflis!

Ərbab:

– Məşrutə bunu xərab edibdir!

Əkinçi:

– Zülmün məni dilkəbab edibdir!

Ərbab:

– Hürriyyət edib bu şumi gümrah!

Əkinçi:

– Fəryadə, yetiş, amandır, Allah!  
Əla lənətullahi əsl-qövmüz-zalimin.



---

*Abbas Səhhət*

## TƏRƏQQİ VƏ TƏBİƏTİN QANUNU



Yay fəsliydi, bir gün axşam çağında,  
Gəzışirdim Qız qalası dağında.  
Bir-bir baxırdım ol köhnə asara.  
Viran olmuş sura, bürçə, hasara.  
Qərib-qərib, mübhəm-mübhəm xəyallar,  
Gəlirdi fikrimə dürlü suallar.  
Deyirdim ki, dünya bir şəxso bənzər,  
Doğar, törər, nümüvvədər, yüksələr,  
İnsan kimi hər dövər bir az yaşar,  
Sonra yavaş-yavaş ixtiyarlaşar.  
Ölər, qalar bir-iKİ viranasi,  
O da olar bayquşların lanəsi.  
Bir müəyyən qanun üzrədir hayat,  
Bir doğus, bir təkamül, bir inhitat.  
Böylə qoyulmuş aləmin binası,  
Dəyişməkdir tərəqqinin asası.  
Dəyişmək olmasa, tərəqqi olmaz,  
Təbiətin bu qanunu pozulmaz.  
Dəyişməklə mümkün olur təkamül,  
İnsan doğar, törər, edər tənasül.  
Təbiətdən gərək alının ibrət,  
Təcəddüdə olur bəqayı-millət.  
Dünyanın əvvəlindən tə bu halə,  
Alomda olmuş min-min istihala.  
Hanı əski Roma, əski yunanlar?  
Hanı əski tərəqqilər, imranlar?  
Min-min belə saysız binalar yuxmış,  
Sonra yeni bir mədəniyyət çıxmış.  
Hanı əski assurilər, kəsrilər?  
Hanı əski kəldanilər, misrilər?  
Cümlosunu mahv eyləmiş zəmanə,  
Hər birindən qoymuş cüzi nişanə.  
Bu ondanlır: vaxta görə təkamül  
Etmişdilər, göstərdilər təkahül.



Bu ondanlır: zəmanəyə müvafiq  
Dəyişməyib, çıxardılar əvəiq.  
Boş etiqadlara mögrur oldular,  
Puç olmağa axır məcbur oldular.  
Hansı səyid dəyişməyən dünyada,  
Göyortida, heyvanatda, havada?  
Necün dəyişməsin fikri insanın,  
Təqazası deyilmə bu dünyadan?  
Tarix biza göstərmirmə bu hali?  
Cahil qövmün mühəqqəqdir zəval!

## ŞAİR, ŞEİR PƏRİSİ VƏ ŞƏHƏRLİ

Səfali bir mayis axşamı... Günəşin qırubundan bir az sonra saf, lacivərdi asımına ucalan qırıcı-qəmərin əşeyi-simini sakin və müttər bir meşənin kölgəli ağacların arasında süzülərək yaşıl çəmənlərin və on yaxından axan suyun səthini işqalandırır; suya ən yaxın bir yerdə şair tək-tənha oturub məhtabə qarşı təmaşayı-təbiət edərkən birdən-birə qalxıb deyir:

– İlər, aylar gəzirəm boş-boşuna, bikara,  
Laubalı yaşayış etdi məni avarə...  
Bilmirəm mən nə üçün bühləvəsəm, binəngəm,  
Öz halimdən özüm, Allah da bilir, diltəngəm.  
Bu gözəl mənzərənin seyrinə dalmadən isə  
Təkü tənha bu çəmənzərdə qalmaqdən isə,  
Daha xoşdur gedib öz dərdimə dərman etsəm,  
Qəmi-fordanı düşünsəm, onu səman etsəm.  
Ayaga durub getmək istədikdə ildırım təraqları kimi səsələr eşidib  
ətrafdakılar şairin nəzərndə titrər və əhvali pərişan olur. Bu əsnada  
yaxımdakı uca dağın tapasında gözəl bir quz surotində nuranı bir  
kölgə zahir olur. Əlindəki santur deyilən musiqi aləti ilə şairə  
xitabə:

Şeir pərisi:

– Şairim! Seyr elə ətrafi, təbiət na gözəl,  
Bax mənim hüsnümə, inşad elə bir dadlı qazəl.  
Kölgə şairo yaxınlışaraq, əlindəki musiqi alətini təqdim  
edərək deyir:

– Al, bu santurumu çal, göldi bahar əyyamı,  
Nağmə əyyamı, mey əyyamı, xumar əyyamı.  
Öpşirin ləblorımı, güseyi-abrularımı,  
Sırma geysulorımı, nərgisi-cadulorımı.  
Vəcda gal, nağməsərə olmağə ağaz edəlim,  
Gel barəbər uçalıım, göylərə pərvəz edəlim.

Şair:

– Sevgilim, esqū havəsdən daha mən bizarəm,  
İndi bir başqa dilarama pəroştişkarəm.  
Üräymədən daha yox qonça dodaqlar dərdi,  
Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi.  
Biri əkmək, biri başmaq, biri paltar diləyir;  
Verdiyi qarzı da hər gündə tələbkar diləyir.  
Mən bu halətlə necə bir də olum qasıyəsən?



Qızılıla illüstrasiya  
Rəssam: Bəñə Aslanov



Get bir asudə adam tap, daha vermə mənə rənc.  
Atmışam mən həvəsi, eşqi, daxi dilbəri də,  
Səni də, şeiri də, ilhamı da, daftərləri də.

Şeir parisi:

– Bəs, a nankor, sənə baxş cylədiyim təbü hünar?

Şair:

– Səndən ol barədə çox razı idim yoxsa məgər?  
Təbi-şeiri mənə verdikdə həvəsnak etdin,  
Hüsnə mağlub edərək, könlümə qəmnak etdin,  
Görəməydim səni mən, düşmənə kam olmaz idim.  
Uymasayıdim sənə, mənfuri-avam olmaz idim.  
Mən də bir tacir olub toplar idim simü zəri,  
Xalqca varlığımın onda olardı dəyəri.  
Öldüyüüm vaxt verərlərdi mənimçin ehsan,  
Xalq söylərdi: Əcəb adəm idil hacı filan.  
Ya ki, bir molla olub soymağa məxluqatı.  
Xahişi-nəfslə şərh eylər idim ayatı:  
Mənə tazim edərək söylər idil xasşə əvəm:  
«Hamayı-şəri-mübən, naşırı-dini-islam».  
Zülfünnə lakin o gündən ki asır oldum mən,  
İştə, bax, müflüsü möhtacü fəqir oldum mən.  
Daha yoxdur həvəsim nəğmələrə, aşarə,  
Yox, bulardan səbdən dərdimə olmaz çarə.  
Sənə dildədə olandan bəri bədbəxt oldum,  
Tay-tuşum içəri siyahruzü siyahraqt oldum.

Şeir parisi:

– Hankı taledir, a nankor, bu fəna dünyada,  
Sənə mən verdiyimə faiq ola mənəda?  
Mənəvi dörlü məziyyət sənə anam etdim,  
Münkəsir xatirini möhbəti-ilham etdim.  
Mən qutardım səni süfləni əziyyətlərdən,  
Müştəfiz etmədəyəm göydəki nemətlərdən.  
Müqtədirsan ucalıb orşa qadər getməkdə,  
Cənnəti, həm də cəhənnəmləri seyr etməkdə.  
Olmuşam həmdəmi-ruh istədiyin vaxt sənə,  
Sən deyirsən ki, qiyib verməmişəm baxt sənə?

Şair:

– Bəlli! Sən saldın, əzizim, bu yaman hala məni,  
Hasrat etdin paraya, izzatü iqbalə məni.  
Tifli-nabalıq ikən məktəba etdikdə davam,  
Sən təcəllü elayıb qalbimə qıldıñ ilham.



Qazala illustrasiya  
Rəssam: Octay Sadıqzadə



Əvvəl asan görünürkən gözüma dörsi-hesab,  
Birər əqrəb olub ərqam mənə verdi əzab.  
Sonra gündən-güne divanəsər etdin manı sən,  
Məktəbimdən soyudub dərbədər etdin manı sən.  
Dörsi, bəhsisi buraxıb, şeirə həvəskar oldum,  
Hərzəkar, aşığı-şuridəvü biar oldum,  
Keçdi ayyami-səbabım, yənə sən çəkmədin ol,  
El-ulus tənənə rəğmən oxudum nəğmə, qəzəl.  
Hənsi bir kəsəbə yapışdım ki, yar olsun tale,  
Sən çıxıb qarşımı har ləhzədə oldun manc.  
Qoca bir millatın amalına qəlbimdə mökan  
Verib, etdin manı azarkəş-barı-giran.  
Sənə məftün olaraq əmrinə təqlid etdim,  
Hər fənə işdə müsəlmanları tənqid etdim.  
Təlxəkəm etdi qoraz əhlini şirin sükənim,  
Ölkədə get-gedə bədəxəhalarım artdı mənim.  
Bir zaman çıxmadığından dili-naşadımdan,  
Döydülər, söyüdlər, ol çəkmədəm irşadımdan.  
Görmüb islah əsəri surəti-halimdə mənim,  
Düşmən oldu mənə axırda əyalim da mənim.  
İndi xeyrim nədə isə, onu dərk eyləmişəm,  
Haydi, yavrum, daha şairliy tərk eyləmişəm.

Şeir parisi:

– Sairim! Qəm yəmə, aləmi-cohan fanidir,  
Cavidəni yaşış ləzzəti-ruhanidir.  
Sən mükafatını insanlığa xidmətdə ara,  
Əbədi zəvqü, təsallimi həqiqətdə ara.  
Kölgəyə aldanaraq sevmə cəfa aləminin,  
Yüksəl ülviyətə, seyr eyle səfa aləminin.  
Aləmin fəni qüyudatına pabond olma!  
Zəhmətindən usanıb eyşinə xürsənd olma!  
Uçma alçəqlərə, sən tairi-ülviyətsən,  
Qaç əsarətdən ağor aşığı-hürriyətsən.  
Sən gərək rahi-həqiqətdə cahandan keçəsan,  
Xanımından keçəsan, baş ilə candan keçəsan.  
Şair olur ki, həqiqətlərə dildədə ola,  
Şairin fikri, xəyali garşik azadə ola.  
Gəl mənimlə aparmı övci-səməvata səni,  
Orada nail edim dürlü fuyuzata səni.  
Orada könlün alaiqdə olur varəstə,  
Sənə təqdim edər əfəvacı-məlös güldəstə.



Orada huru pərilərlə edərsən xəndə,  
Baxtıyarlıqla yaşarsan əbədi fərxəndə.

Şair:

– Ey azizi-dilü can, ey farahi-qalbi-malul!  
Edərəm iştə bu təklifini şükrənla qəbul!  
Tabəəm indi sənə, nəryə aparsan, gedərəm,  
Necə ilham edəsən, öylə təqənni edərəm.  
Tək cahanın qutarırm Möhnətü alamindən.  
Gəlmışəm təngə möləli-səhərə şəməndən.  
Al manı şəhərinin üstə, apar balaya,  
Oradan ta ki haqqarətə baxım dünyaya.  
Dilruba noğmələrim ruha fərəhbaş olsun,  
Ta sözüm sineyi-ərbəbi-dila naxş olsun.

Şair bu sözləri vəcd və istiqraq halında söyləyərək bihuşanı yixılıb  
hərəkətsiz qalır. Görünməkdə olan bu səməvi sima nəzərdən qaiq  
olur. Şair aşiqanə bir haldə mat-məbhüt qalmış ikən şəhəri  
qiyaşında bir cavən zahir olub, şairə yaxınlaşır diqqətlə ona  
baxğıdan sonra qarib bir təbəssümə öz-özünə:

Şəhərli:

– Buna bax, gör necə yatmış burada asudə,  
Yazmayırlar, işləməyir, vaxtı itir bishədə.  
Bənzə solğun, həli pozğun, hərəkətsiz, məbhüt,  
Canlı meyyitimi, deyim, ya ki dırı bir tabut?  
Şair onun sözünü cəsədərək qapanmış olan gözlərini açıldıdan sonra  
durub oturur və deyir:

Şair:

– Həm də məcnunsıf, aludeyi-qəm, məsti-qəram,  
Bunu da söylə ki, təsvirciyin olsun tam.

Şəhərli:

– Yaxşı təsvirdir, əvət, söylə, nə halətdir bu?  
Ölüsan, ya dirisənmi, nə kəsalətdir bu?

Şair:

– Düşkünəm çox, nə edim?

Şəhərli:

– Qalx, kişi, aç bir gözünü.  
Bulanar könlü bu halda görən olsa üzünü.

Şair:

– Di buyur, get!

Şəhərli:

– Utanırsanmı heç ətvarından?  
Xəbərin varmı fənə siveyi-rəşflərindən?



Belo ciddi və mühüm vəqtədə ərbabi-hünər  
Sən kimi atılı batıl oturur yoxsa məgər?  
Hər kimin qəlbİ, ya vicedanı deyildir satılıq,  
Hər kimin das kimi yoxdur ürəyində qatılıq,  
Millətin halını gördükdə gərəkdir yansın,  
Dərdində qalmağı daim özüna borc sansın.  
Təbi-şəirin ki sənин şöhrət edib dövrənə,  
Məsiyətdir baxasan buncu qəmə bigana.

Şair:

— Məndə varmış tutalım, sən dediyin fazlı hünər,  
Mən nə iş yapmalyamış, ya əlimdən nə gələr?

Şəhərli:

— Bu nə axmaq danışıqdır, kişi, sən şairsən.  
Şil deyilsən ki! Yazılış İsləməyə qadırsən.  
Tərcümən olmaq üçün giryalara, xəndələrə,  
Sali vermiş sən xəllaqi-cahan bəndələrə.  
Qalx, oyan, cürət elə, rəd kimi fəryad et!  
Bu fəlakətdə qalası millətinə imdad et!  
Görəyirsənmi bu biçarə vətəndaşlarını,  
Baci-qardaşlarını, sevgili dindəşlərini  
Zülə zəncirinin altında çəkir işğanca?  
Eybdir sən uyanan gəncəfəyə, şətrənə.  
Gəca bulvarda, klublarda, günüz bağlardada  
Itə vaxtın, bitə ömrün, həp oyunaqlarda.  
Mənşət verməyi bildikdə, bacardıqda, sənə  
Borc deyilmə edəsan naflı xidmət vətənə?  
Ananın dərdində övlad şərif olmazmı?  
Ananın hali vaxım olsa, oğul solmazmı?  
Vətən uğrunda garək şəxs fədakar olsun,  
Boylə mövsümə yatan kimsələrə ar olsun.

Şair:

— Anladım mətbəbin, etmə məzəmmət bica,  
O böyük işləri ancaq yapar ərbabi-düha.  
Mən zəif qəlbli bir qorxağam, aciz, tənbəl,  
Xalqa xəş gəlmək üçün nəzən edərəm nəğmə, qəzəl.  
Həm də yazdıqlarının əksarı naməvzundur.  
Robtsız, həşv zəvaiidə bütün məshundur.  
Həni məndə o kayasat, o dərəyəl, o zəka,  
Qoca bir millətə ta qalxıb olam rahnüma?  
Sizə şairlik, adliblik, görünür, sohlu iddir,  
Xeyr, əskarınız ol barədə çox yanlışdır...




Şəhərli:

— Demirəm dahi ol, ibləq elə bir tərz-i-nəvin,  
Yaxud inşad elə söylənməmiş əşəri-mətin.  
Tərz-i-təhrirdə mən söyləmirəm nadırsən,  
Deyirəm yazmağa, madam ki, sən qadırsən.  
Nə gərəkdir yazasən faidəsiz nəğmə, qəzəl,  
Yoxmu könündə məgər gizli, böyük, milli eməl?  
İştə öz fikrini ibraz edərək mümtaz ol!

Laqqal millət ilə nələdə həməvəz ol!  
Sayılırsan vətən övladlarının bir fərdi,  
Vətən, imdadına iştə çağırıñ hər fərdi.  
Ya ər ol, ortaya çıx, gal kömək et qardaşına,  
Ya gedib evdə otur, həm də loçək sal başına.  
Ər-qadın, yaşılı-cavən, zorlu-zəif, şah-gəda,  
Hər kəs etsin garək imkani qədər borcum oda.  
Şəbi-yelədə necə kim, ufacıq ulduzlar,  
Nur saçmaqla qaranlıq gecəni yaldızlar.  
Sən də duzsuz, yaramaz, nassalıs aşarın ilə,  
Lakin atəşli, ürək dən çıxan əskarın ilə  
İldirimlər saçaraq firtinlər icad et!  
Nəzəmə çək qəmli təssürlərini, inşad et!

Şair:

— Sözlərin həqdir, əvət, zənn edirəm arıfsən,  
Lakin ohvalı-mühitə yəqin az vəqifən.  
Vətənə, millətə, sanma, deyiləm dildədə,  
Yazmaq olmaz fəqət olmazsa qələm azadə.  
Həqqə, namusa, nıcatə, qələmə and olsun,  
Ərşə, fərşə, Günsə, sübh-i-dəmə and olsun,  
Çox həqiqət mənə təlqin eləyir vicedənim,  
Yoxdur ondan birini söyləməyə imkanım.  
Danişarkən həqqi Göydən yetişən buyruqla,  
Tixənib sözlərim ağızmda qalır yumruqla.  
Doğru söz söylədiyim haldə məsul oluram,  
Çarəsiz nəğmə, qəzəl yazmağı maşğul oluram.  
İstəram qoşmağı, lakin yük ağır, yol da yoxus,  
Necə uşun qanadı sinmiş, azılım bir quş?  
Çəkmədən bari-qəmli rısteyi-canım üzülür,  
İczdən xuni-cigər yaşılı gözündən süzülür.  
Daha tabavəri-qəm olmadığıcın ürəyim,  
Dərgəhi-həqdən odur sonku niyazım, diləyim:  
Bizlərə sabr, mətanəti ürək etsin əta,  
Ta azib etməyələm rahi-məhəbbətdə xəta.



# Rafael Hüseynov Şirvan şairləri

"Şirvanın tarixi və mədəni irsi"  
layihəsi çərçivəsində nəşr olunur.

Rəssam: Stanislav Şətikov

Korrektor: Kamala Cəfərli

Kompyuter dizaynı: Kəbirə Həşimova

Texniki redaktor: Casarət Qasımov


Kağız ölçüsü: 70x100 1/12

Həcmi: 9 çap vəraqi

Sayı: 1000

Çapa imzalanmış: 2.II.2012

Ar 2012  
762



Tarixin müxtəlif dövrlərində Azərbaycanın əraziləri artıb-azalıb, iqtisadi və inzibati mərkəzləri dəyişib, bir neçə dəfə paytaxt bir şəhərdən digərinə keçib.

Ayri-ayrı dövrlərde Şirvan iqtisadi və inzibati mərkəz də sayılıb, Cənubi Qafqaza səfərə çıxan, Azərbaycana gələn səyyahlar ilk növbədə Şamaxıni görməyə tələsiblər, bir müddət Şirvanın baş şəhəri Şamaxı paytaxt da olub.

Tarix çox şeyləri dəyişib. Ancaq istisnəsiz olaraq bütün dövrlərdə Şirvan və onun əsas şəhəri Şamaxı yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə mədəniyyətin, elmin, ədəbiyyatın ən mühüm mərkəzlərindən və paytaxtlarından biri kimi qalıb, ən çətin zamanlarda belə burada böyük alımlar, qüdrətli şairlər, misilsiz müsiqiçilər yetişib.

